

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Ilham Aliyev*

# SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 112 (5832) 25 iyun 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Güclü iqtisadiyyatın təminatı - ərzaq təhlükəsizliyi!

*İlham Əliyev: "Azərbaycanda kənd təsərrüfatı  
ilə məşğul olanlara dövlətin verdiyi dəstək  
heç bir başqa ölkədə yoxdur"*



Səh 2

Bakıda BMT-nin Dövlət  
Xidmətləri Forumu işə başlayıb



3

"Azərbaycan ilə Bolqaristan  
arasındaki münasibətlər  
strateji tərəfdəşliq  
xarakteri daşıyır"



6

"Bakıda BMT Forumunun  
keçirilməsi Azərbaycanın  
beynəlxalq arenada apardığı  
uğurlu siyasetin nəticəsidir"



6

Ermenistan tərəddüb edir:  
daxili gərginlik və geosiyasi  
ziddiyyətlərin yaratdığı  
təzyiqlər



8

Rəhman Mustafayev: "Fransa  
qanunlarına zidd olaraq qəbul  
edilmiş sənədlərin ləğvi ilə  
mühüm məhkəmə  
presidenti yaranıb"



9

DİN-də əməliyyat  
müşaviri keçirilib



10

12

Migrant sayına görə  
ermanınlar 5-ci  
yerdədir



6

"Dilqəm Əsgərov və  
Şahbaz Quliyevlə  
bağlı şikayət Avropa  
Məhkəməsinə öndərilib"



16

Parlaq qələbəmiz  
davamlıdır



25 iyun 2019-cu il

# Güclü iqtisadiyyatın təminatı - ərzaq təhlükəsizliyi!

*İlham Əliyev: "Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlətin verdiyi dəstək heç bir başqa ölkədə yoxdur"*

**S**on illər Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyma yub desək, yanılmarıq. Belə ki, qeyri-neft sektorunda mühüm istiqamətlərdən olan kənd təsərrüfatının inkişafının prioritet hesab edildiyi respublikamızda, ötən müddət ərzində görülən işlər, həyata keçirilən islahatlar öz məntiqi natiqəsini verməkdədir. Bunu isə şərtləndirən əsas amillərdən biri hər region üzrə spesifik olan sahələrin müəyyənləşdirilməsi və həmin sahələrin inkişafına diqqətin artırılmasıdır.

Təkzibolunmaz reallıqdır ki, bu gün Azərbaycan sürətli inkişaf edir və həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyaseti vasitəsilə mümkündür.



kredit veriləcək, əvvəller verilmiş və qaytarılan kreditlər hesabına. Ona görə sahibkarlar bundan sonra da fəal olmalıdır və yeni müəssisələr, iş yerləri yaradılmalıdır. Mən onlara tövsiyə etmişdim ki, mövcud müəssisələrdə əlavə iş yerləri yaratsınlar. Çünkü dövlət 40 min ödənişli ictimai iş yeri yaradır. Mənə verilən məlumatla görə, sahibkarlar bu il təqribən 8 min ödənişli ictimai iş yeri yaradacaqlar. Bu, onlar üçün böyük bir yük olmayacaq, ancaq vətəndaşların məşğulluq problemini həll edəcək".

Beləliklə, göstərilən faktlar, bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatın inkişaf edir və kənd təsərrüfatının bütün sahələrinin inkişafı isə Azərbaycanın ixrac potensialını artıracaq ki, bu da həm ölkəyə valyuta axınıni artıracaq, həm də Azərbaycan məhsullarının dünya bazarlarına çıxışını sürətləndirəcək. Ən əsası isə, ərzaq təhlükəsizliyinin təmin olunmasına yol açacaq. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev çıxışlarında ənənəvi olan sa-



## Azərbaycanda analogu olmayan dəstək

Artıq ənənəvi hal alan ölkə Prezident İlham Əliyevin regionlara səfərləri zamanı keçirdiyi müşavirələrdə dövlət tərəfindən verilən dəstəkdən danışarkən, bildirib ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur: "İlk növbədə, əgər biz vergi siyasetinə nəzər salsaq, görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunub, təkcə torpaq vergisindən başqa".

Ölkə Prezidenti, həmçinin, fermerlərə göstərilən dövlət dəstəyindən danışaraq, bildirib ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir: "Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alıñır... Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqro-park yaradılır. Yəni sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarırlar. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görülecekdir".

## Iqtisadi inkişaf baxımından dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb

Prezident İlham Əliyev Sədrliyi ilə Nazirələ Kabinetinin ilin birinci rübüն yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı əldə olunan nailiyyətlərdən danışarkən, bildirib ki, son 15 il ərzində iqtisadi baxımdan, dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb.

də artır. Mən hesab edirəm ki, görəlmüş işləri və islahatları nəzərə alsaq, kənd təsərrüfatının artım daha da yüksək ola bilər".

## "Azərbaycanda güclü sahibkarlar sinifi formalaşıb"

Dövlət başçısı sözügedən müşavirədə bütün işlərdə sahibkarların roluна da qeyd edərək, söylədi ki, son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinifi formalaşıb: "Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyi mi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlər, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi, sahibkar investisiya qoya bilməzdi. Əgər işləq, qaz, yol yoxdur, hanısa sahibkar harasa vəsait qoya bilər. Biz bunu yaratdıq, üstlik, kreditlər de verdik. Bu günde qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Təkcə bu il 170 milyon manat həcmində

hələrin uğurla inkişaf etdirildiyini də bildirib: "Pambıqcılıq. Biz pambıqcılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı... Tütünçülük, fındıqcılıq, baramaqlıq sürətli inkişaf edir".

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritət sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ilən-ilə artır. Əlbəttə ki, dövlət başçısının ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra dəha da artırılacaqdır. Çünkü kənd təsərrüfatının inkişaf etdirilməsi, dövlətin iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin dəha da möhkəmlənməsinə, zəmin yaradacaq. Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevrilməsinə stimul verəcəkdir.

R.KAMALQIZI



# Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib

**I**yünün 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi bu ilki Forum müxtəlif ölkələrin dövlət idarəciliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.

Forum 2003-cü ildən etibarən 23 iyun - BMT-nin Dövlət Xidmətləri Günü ərefəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəciliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 parallel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Müükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir səra qurumları arasında emekdaşlığı daırı mürqəvilərin imzalanması planlaşdırılır.

Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önemli amiller ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyətlər, "ASAN xidmət"in uğurlu fəaliyyəti və 2015-ci ilde BMT-nin Dövlət Xidmətləri Müükafatına layiq görülməsidir. Əvvəlcə birgə foto çekdirildi. Forumun açılışında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva diqqətə çatdırıb ki, bu tədbirin paytaxtimizda keçirilməsi, Azərbay-


canın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyətlərin dəyərləndirilməsidir:

"Bu il keçirilən tədbirin mövzusu bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş, qərar qəbul edən yüksək rütbəli şəxsler üçün təcrübələrini bölüşmək, çağırışları müzakirə etmək və BMT-nin 2030-cu il gündeliyinin Dayanıqlı İnkısap Məqsədlərinə nail olmaq üçün faydalı platformadır. Bu prosesdə dövlət qurumlarının xalqımıza yüksək keyfiyyətli xidmətlər göstərmək və innovativ dəyişikliklərdə iştirak etmək bacarığı xüsusi rol oynayır. Bu baxımdan, mən fürsətdən istifadə edərək, bu gün sizinle səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurları ilə bölməmək istərdim."

Azərbaycanın birinci vitse-prezidenti vurguladı ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün elçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. "Vahid pəncərə" prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür əsəyə gəldiyini



RLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ  
DÖVLƏT XİDMƏTLƏRİ FORUMU  
2019 24-26 İYUN, BAKI  
AZƏRBAYCAN



UNITED NATIONS  
PUBLIC SERVICE FORUM  
2019 24-26 JUNE, BAKU  
AZERBAIJAN



qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin "asan" olduğunu vurğulayıb:

"ASAN xidmət" Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişməqası dövlət idarəciliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alıqlaşdı. "ASAN xidmət" Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, elçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplasdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə geldik və "ASAN xidmət" Azərbaycanın rayonlarında da açılmağa başlandı.

Nisbətən az müddət ərzində "ASAN xidmət"in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 "ASAN xidmət"in rayonlarda, 5 "ASAN xidmət"in isə Bakıda fəaliyyət göstərdiyini bildirdi.



# Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

*Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib*

**Əvvəli Səh. 3**

Planda bu ilin sonuna qədər əlavə 5 "ASAN xidmət" in rayonlarda, ikisinin isə Bakıda açmaq olduğunu diqqətə çatdırın Mehriban Əliyeva dedi:

-Görülülmüş işlərin həcmi baxımından size bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində "ASAN xidmət" de təmsil olunurlar. Çox qısa müddət ərzində "ASAN xidmət" dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu.

"Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir", - deyən Birinci vitse-prezident bu uğurun digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söylədi. Mehriban Əliyeva qeyd etdi ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könlüllü ASAN-in içinde iştirak edib. Onlardan 1100 nəfərinin müxtəlif "ASAN xidmət" lərde tam ştatlı işlə temin olunduğu vurğulayan Birinci vitse-prezident dedi:

-Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə "ASAN xidmət" dövlət xidmətlərinin təchizatının tekmilləşdirilməsi kateqoriyasında BMT tərefindən mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmiz daha geniş regionda ən yaxşı təcrübə kimi izlenilməsinə görə fərəhlənirik.

Mehriban Əliyeva vurğuladı ki, bu ilin əvvəlində birinci bənzər mərkəz Kabilde



sürmüdü. Ümid edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səməralı təchizatı üçün ekspertlər arasında dialoqu təşviq etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq bir alətə çevriləcəkdir. Bu, sözügedən sahədə bütün mövcud yaxşı təcrübələrdən istifadə etmək istəyində olanlara yardım edə bilər.

Əziz dostlar, bir daha Azərbaycana xos gəlmisiniz. Mən hamınıza maraqlı və faydalı müzakirələr, forumun işinə böyük uğurlar arzu edirəm. Nəhayət, sizi Bakıda qaldığınız müddətə boş vaxt tapıb bizim gözəl şəhərimizi kəş etməyə və ənənəvi Azərbaycan qonaqpərvərliyindən həzz almağa dəvət edirəm. Təşəkkür edirəm.

\*\*\*

Sonra BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin çıxış etdi. BMT Baş katibinin adından 2019-cu il BMT Dövlət Xidmətləri Forumun bütün iştirakçılarına səmimi salamlarını çatdırın Liu Cenmin tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

-Bulki BMT Dövlət Xidmətləri Forumuna və mükafatlandırma mərasimində ev sahibliyi etdikləri üçün Azərbaycan Respub-



açılib, Əfqanistandan olan 100-dən çox eksperte ASAN tərefindən təlim keçirilib. Birinci vitse-prezident yaxşı təcrübələrimizi başqa ölkələrlə paylaşmayı davam etdirməyə hazır olduğumuzu bildirdi, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq teşkilatlar arasında 10 anlaşma memorandumun imzalandığını vurğuladı. Mehriban Əliyeva qeyd etdi ki, biz bunun-

başlığından xatırlatdı. ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu, 400-ə yaxın üzvü olan ABAD-in regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrildiyini bildirən Mehriban Əliyeva dedi:

-Xanımlar və cənablar, bu, vətəndaşlarımızın faydalananması üçün dövlət xidmətləri sahəsində islahatların aparılması üzrə Azərbaycanın təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və araşdırıla bilən digər çoxsaylı nümunə və təcrübələrin mövcud olduğuna əminəm. Məhz buna görə Azərbaycan bilavasitə bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi üzrə Müəssisələrin ASAN Assosiasiyanın yaradılması təşəbbüsünü irəli

likasının hökumətinə və xalqına səmimi təşəkkürlerimi ifadə etmək istəyirəm. Dərin təşəkkürlerimi düzgün istiqamət verdiyi üçün cənab Prezident İlham Əliyevə çatdırmaq istəyirəm. Dəstəyi, misilsiz fədakarlığı, iştirakı və çıxışı üçün Birinci vitse-prezidentə minnətdarlıq etmək istəyirəm. Azərbaycan Respublikasının bütün dünyada məşhur olan alicənablılığını və qonaqpərvərliyini birbaşa görmek imkanımız olur.

BMT Baş katibinin müavini Bakının tərxi və müasir memarlıq nümunələrini birləşdirən möhtəşəm bir şəhər olduğunu da vurğuladı. Forum iştirakçılarının səməralı dövlət xidmətlərinin göstərilməsi, innovativ transformasiyalar və bu istiqamətli institutlar yolu ilə Davamlı İnkişaf Məqsədlərinə çatmağı özünə hədəf seçdiyini deyən Liu Cenmin BMT-nin 2030-cu il Davamlı İnkişaf Gündəliyi barədə ətraflı danışdı.

**Ardı Səh. 5**

# Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

*Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib*

Əvvəli Səh. 4

Qeyd etdi ki, Dayanıqlı İnkışaf Məqsədlərinə çatmaq üçün şəffaf, hesabatlı və səmərəli institutlar olmalıdır. İnlüxiv, firavan və davamlı dünya yaratmaq üçün əlde edilən uğurlarla yanaşı, sosial, iqtisadi və ətraf mühit çağırışlarının olduğunu bildirən BMT Baş katibinin müavini bu baxımdan müvafiq institutların indiyədək heç vaxt olmadığı qədər əhəmiyyətli olduğunu vurğuladı. Gələn ay Nyu-Yorkda üzv dövlətlər, o cümlədən Azərbaycanın da iştirak edəcəyi siyasi foruma toxunan Liu Cenmin inlüxiv, həssas, şəffaf və səmərəli institutların dayanıqlı inkışaf üçün fundamental əhəmiyyətini vurğuladı. BMT Baş katibinin müavini ölkəmizdə dövlət xidməti sahəsində əlde edilən uğurları da xüsusi qeyd edərək dedi:

-Azərbaycan Respublikası innovativ idarəetmə vasitəsi inlüxiv, səmərəli və insan-yönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Beləliklə, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındaki məsafəni qısaltıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirleşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmənluğundan artırılması ilə əldə edib. Bu, nəticənin əldə edilməsində çox vacibdir.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkışafi sahəsində BMT-nin xüsusi mükafatını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təqdim etdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək bildirdi ki, Dayanıqlı İnkışaf Məqsədləri qəbul olunan dan səmərəli və şəffaf təsisatların yaradılması beynəlxalq ictimaiyyətin başlıca hədəflərində birinə çevrilib və bu istiqamətdə Azə-



baycanda da xeyli tədbirlər görülüb. Bu sahədə ölkəmiz üçün perspektivlərin müsbət olduğunu vurğulayan Ülvi Mehdiyev bunun əsasən innovasiyaların dövlət idarəciliyində uğurlu tətbiqi, eləcə də dövlət xidmətlərinin göstərilməsində vətəndaş yönümlü yanaşma ilə şərtləndirilən bildirərək dedi:

-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin həyata keçirdiyi islahatlar institutional mexanizmlər, strukturlar, sistemlər və innovativ metodlara əsaslanır ki, onlar vətəndaş cəmiyyətinin cəlb edilməsi üçün daha elverişli olsun. Birinci vitse-prezident Mehriban Əliyevanın qeyd etdiyi kimi, "ASAN xidmət" Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə dövlət idarəciliyi sahəsində aparılan islahatların tərkib hissəsi kimi yaradılıb. O, qabaqcıl idarəetmə prinsiplərinə əsaslanır və ölkəmizdə dövlət xidməti sahəsində fundamental dəyişikliyə səbəb olub. "ASAN xidmət" mərkəzləri səmərəlilik, əlçatanlıq, şəffaflıq, rahatlıq və innovasiya prinsiplərinə əsaslanan ən yüksək xidmət səviyyəsini təmin edir. Təsadüfi deyil ki, "ASAN xidmət" in vətəndaşlar tərəfindən qiymətləndirilməsi demək olar ki, 100 faiz müsbətdir.

"Heç kimi kənarda qoymadan şəffaf və

səmərəli xidmətlərin təqdim edilməsi Azərbaycan hökumətinin nail olduğu məqsəddir. Şəffaflıq və məsuliyyətlilik bütün ASAN mərkəzlərində tam təmin olunub", - deyən Ülvi Mehdiyev BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülmüş "ASAN xidmət" in təcrübəsinin bir neçə ölkədə tətbiq olunduğunu, bir neçə ölkə və beynəlxalq təşkilatla, o cümlədən Fransa, İtalya, Koreya Respublikası, Montenegro, Mərakeş, Uqanda, İndoneziya, İSESOCO və Afrikanın Birləşmiş şəhərlər və yerli hökumətlər təşkilatı ilə anlaşma memorandumlarının imzalandığını diqqətə çatdırdı.

Daha sonra İndoneziya Respublikasının Qunadarma Universitetinin rektoru və Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti, professor xanım Eko Sri Margianti çıxış etdi. Forumun əhəmiyyətini vurğulayan, belə tədbirdə iştirak etməyin önemini qeyd edən qonaq dedi:

-İcazə verin, bu cür çox vacib və əlamətdar gündə nitq söyləmək üçün dəvət olunduğuma görə dərin minnətdarlığımı bildiririm. Bu zamanı sizinle paylaşmaqla öz şəxsi fikir və təcrübələrimi ifade etmek mənim üçün həqiqətən də böyük şərefdir. Həmçinin Bakıya ilk dəfə sefər etdiyimə görə bu, mənim üçün xüsusi imkandır.

Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar. Bu xüsusi məqamda mən, həmçinin BMT-nin Dövlət Xidmətləri Forumuna uğurla ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikası hökumətini təbrik etmək istəyirəm.

Eko Sri Margianti diqqətə çatdırdı ki, o, üç il ərzində İndoneziyanın dövlət xidmətləri üzrə qeyri-resmi müsabiqəsinin qiymətləndiricisi olub. Fəaliyyəti dövründə əldə etdiyi təcrübəni bölüşən indoneziyalı qonaq ölkəsində dövlət xidmətlərinin sürətləndirilməsi istiqamətində görülen işlərdən danışdı. O, BMT-nin 2030-cu il qədər nəzərdə tutulan Dayanıqlı İnkışaf Məqsədləri gündəliyinə toxundu, bu istiqamətdə atılan addımlarda innovasiyanın tətbiqinə xüsusi yer ayrıldığını vurğuladı. Eko Sri Margianti forumda müzakirə olunan məsələlərlə bağlı fikirlərini söylədi və qeyd etdi ki, mövcud çağırışlara şəffaflıq, səmərəlilik və hesabatlılıq prinsiplərini rehbər tutmaqla cavab vermək mümkündür. O, bu məsələdə beynəlxalq əməkdaşlığın roluna da toxunaraq, gələcəkdə də böyük ənənələrə imza atmaq üçün birgə səyərin əhəmiyyətini xüsusi qeyd etdi.

Forum işini müxtəlif mövzularda aid sessiyalarla davam etdi.

## "Azərbaycan BMT ilə uğurlu əməkdaşlıq həyata kecirir"

*Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb*



dımı yüksək qiymətləndirdi. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunan Birinci vitse-prezident ölkəmizin həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğuladı və Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunu da uğurla keçəcəyinə əminləyi-

ni ifadə etdi. Xoş sözlərə görə təşəkkür edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirdi. Bakıda dövlət xidmətləri ilə bağlı növbəti Forumun keçirildiyini deyən



Liu Cenmin bu Forumda xeyli sayda nümayəndənin iştirakının önemini qeyd etdi. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyini bildirən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini bütün bu işlərin Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində

mümkün olduğunu vurğuladı. Liu Cenmin BMT-nin təşkilatla üzv 193 dövlətlə birgə 2030-cu il üçün Dayanıqlı İnkışaf Məqsədləri gündəliyinin icrası ilə məşğul olduğunu qeyd etdi və bu işdə dövlət xidmətlərinin səviyyəsinin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdi.

25 iyun 2019-cu il

## "Azərbaycan ilə Bolqaristan arasındaki münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır"



Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyunun 24-də Bolqaristan Respublikası Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZERTAC xəbər verir ki, Azərbaycan-Bolqaristan münasibətlərindən da-

nışan Baş Nazir Novruz Məmmədov ölkələrimiz və xalqlarımız arasında çox yaxşı münasibətlərin olduğunu bildirərək deyib: "Azərbaycan ilə Bolqaristan arasındaki münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz həm ikitərəflı müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Düşünürəm ki, sizin səfəriniz də ölkələrimiz arasında olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək".

Baş Nazir Azərbaycan ilə Bolqaristan arasında siyasi əlaqələrin yüksək seviyyədə olduğunu söyləyib. Novruz Məmmədov ölkələrimiz arasındaki iqtisadi münasibətlərin daha inkişaf etdirilmesi üçün yaxşı potensialı olduğunu bildirib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilmesinin vacibliyini vurğulayıb. Baş Nazir Bolqaristandan Yunanistan-Bolqaristan interkonnektoru vasitəsilə "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmasının ölkələrimiz arasında ikitərəflı əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini deyib.

Novruz Məmmədov Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə Bolqaristan tərəfinə minnətdarlığını ifade edib.

Azərbaycan ilə Bolqaristanın dost ölkələr olduğunu vurğulayan Yekaterina Zaxaryeva 2015-ci ildə Prezident İlham Əliyevin Bolqaristana səfəri zamanı imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ikitərəflı əlaqələrin inkişaf etdirilmesi baxımından önemli olduğunu diqqət çatdırıb, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilmesi istiqamətində mühüm addimların atıldığı bildirib.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önemli rolundan bahs edilib, enerji, turizm, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilmesine və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

## "Bakıda BMT Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq arenada apardığı uğurlu siyasetin nəticəsidir"



Dünyanın 190-dan çox ölkəsindən 500-dək nümayəndənin iştirak etdiyi foruma müxtəlif ölkələrin dövlət idarəciliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar. BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada apardığı uğurlu siyasetin nəticəsidir.

Bu fikri AZERTAC-a müsahibəsində iqtisadi əməkdaşlıq və inkişaf Təşkilatında Dövlət idarəciliyi Direktorluğunda siyasetin əlaqələndirilmesi və Dayanıqlı Inkişaf Məqsədləri bölməsinin siyasi məsələhətci Karina Lindberq deyib. "İnanıram ki, dövlət idarəciliyi, dövlət xidmətlərinin göstərilmesinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlərin müzakirə olunduğu, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin paylaşıldığı bu forum öz müsbət nəticələrini verəcək", - deyə Karina Lindberq qeyd edib.

## "Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib"

Həzirdə Avropa Məhkəməsinin gündəmində Azərbaycanla bağlı her hansı ciddi məsələ yoxdur". SIA-nın verdiyi məlumatə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş göbəsinin sektor müdürü, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

Onun sözlərinə görə, bütün dövlətlərlə münasibətdə şikayət-əldi. Kimsi Azərbaycanla bağlı da var. Ç. Əsgərov xatırladıb ki, Çıraqovların işi üzrə qərar qəbul edilib və Nazirlər komitəsinin iclasında baxılıb: "Növbəti dəfə bu ilin dekabr ayında bu məsələyə baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik her hansı məlumat yoxdur. Məlum olan odu ki, Ermənistan qərarın icrasından imtina edir".

Sektor müdürü əlavə edib ki, Ermənistanda saxlanılan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayet Avropa Məhkəməsinə göndərilib və Azərbaycan hökuməti bu prosesdə iştirak edir. "Artıq bütün kommunikasiya mərhəlesi yekunlaşır. Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözleyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin veziyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞPA-da nümayəndə heyətimiz tərəfindən Azərbaycanın mövqeyi deputatların nəzərinə çatdırılacaq".



## Azərbaycan ilə Bolqaristan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

### FAIRS OF THE REPUBLIC OF AZERBAIJAN



Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bolqaristana Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryeva ilə görüşüb. AZERTAC xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə edib və əlaqələrin cari veziyətindən məmənluq bildiriblər.

Nazir Elmar Məmmədyarov 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqaristana səfəri zamanı imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ikitərəflərə əlaqələrin inkişaf etdiriləcək və baxımından başlıca konseptual sənəd olduğunu qeyd edib, son illər ərzində bu sənədin yerinə yetirilməsi istiqamətində xeyli iş görüldüyü bildirib. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi strateji əməkdaşlığımızın potensialına uyğun gəlmediyini söyləyən nazir bu xüsusda tərəflərin birgə addimları nəzərdən keçirilməli olduğunu söyləyib.

Görüş zamanı Elmar Məmmədyarov Bolqaristandan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilen mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib. O, Bolqaristandan "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Yunanistan-Bolqaristan interkonnektoru vasitəsilə yaradılan bu şəbəkəyə qoşulmasını təqdirəlayıq hal kimi dəyərləndirib.

Azərbaycanlı həmkarının öten ilin oktyabrında Bolqaristana səfərini məmənluqla xatırlayan nazir Yekaterina Zaxaryeva iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münaşibətlərinin əhəmiyyətini vurğulayıb. O, Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələrin Bolqaristana üçün ümde əhəmiyyət kəsb etdiyini və ölkəsinin digər qonşu ölkələrlə mövcud və tikilməkdə olan interkonnektorlar vasitəsilə Balkan regionunda enerji tranzitini üzrə mərkəz qismində çıxış etmək niyyətinə olduğunu bildirib.

Söhbət zamanı Bakı-Sofiya istiqamətində birbaşa hava reyslərinin iki ölkə arasında turizm məbadilələrinin artırılmasına səbəb olduğu qeyd edilərək, bu istiqamətde əlavə dinamika təkan verilməsi üzrə atıla biləcək addimlar müzakirə edilib.

ATƏT-in Minsk qrupunun həmsədrlerinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışçılar prosesi haqqında danişan Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Bolqaristandan Azərbaycanın beynəlxalq tanınmış sərhədleri çərçivəsində ərazi bütövlüyüne davamlı dəstək mövqeyi məmənuniyyətə qeyd edilib. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzrə dayanaraq, bu istiqamətde də səyərlər əlaqələndirilməsinə sadıq qalacaqlarını bildiriblər. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

## BMT-nin Dövlət Xidmətləri Forumunu seminarlarla davam etdirib

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu işini parallel seminarlarla davam etdirib.



AZERTAC xəbər verir ki, "Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi" mövzusunda keçirilən birinci seminarda inklüziv və bərabər xidmətlərin göstərilməsi məsələləri araşdırılıb. Seminarda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib ki, uzun illərdir davamlı inkişaf edən Azərbaycan bu sahədə böyük təcrübə əldə edib. Kənd təsərrüfatı həzirdə Azərbaycan Hökuməti üçün qabaqcıl sahələr sırasındadır. Yeni-yeni inkişaf üsullarını, müxtəlif dəstək mexanizmlərini tətbiq etməyə, hazırda vergidən azad olunmuş kənd təsərrüfatına subsidiyalar ayırmaya çalışırıq. Məqsədimiz kənd təsərrüfatını şəffaf, sadə, səmərəli hala getirməkdir.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət xidmətlərində innovasiyalar bölməsinin direktoru Con-Meri Kauzya, Özəl Universitetlər Assosiasiyanın vitse-prezidenti Eko Sri Margianti, Ekster Universitetinin Beynəlmiləlləşdirmə və inkişaf fakültəsinin dekan müavini Endryü Massey Dayanıqlı inkişaf Məqsədlərinə nail olunmasında esas rolun səmərəli şəkildə yerinə yetirilməsi məqsədilə dövlət xidmətlərinin hansı transformasiyani keçməli olması, bu transformasiyanın necə həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşübələr.

Seminar "Heç kim kənarda qalmadan Dayanıqlı inkişaf Məqsədlərinə nail olmaq üçün transformasiya", "Transformasiyanı stimullaşdırmaq üçün nə lazımdır?" və "Transformasiya fealiyyətdə" adlı sessiyalarla davam etdirib.

**D**ostluq, sülh, tərəfdaşlıq və rincə töhfələrini verən Azərbaycan qitə və dünya məqyaslı tədbirlərə ev sahibliyi edərək, humanitar məkan kimi tanınır. Dünyanın nüfuzlu tədbirlərinə ev sahibliyi edən Azərbaycan artıq dönyanın global tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Bu və ya digər tədbirlərin keçirilməsi, ölkəmizin sabitlik məkanı olduğunu, əmin-amanlığın hökm sürdüyü diyar olduğunu təsdiqləyir. İqtisadi inkişafımız da, məhz belə tədbirlərin Azərbaycanda keçirilməsinə geniş imkanlar açır. Son 16 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsəd-yönlü siyaset sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, eləcə də, ölkəmiz ətrafında formalaşmış yüksək imic dönyanın diqqətini Azərbaycana yönəldib.

Ölkənin bütün sahələrində olduğu kimi, qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsəd-yönlü tədbirlər nəticəsində, Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Xarici turistlərin Azərbaycana rahat şəkildə səfər etmələri üçün görülən işləri də vurgulamaq yerinə düşərdi. Bir sıra MDB ölkələrinin vətəndaşları vizasız, bir sıra ölkələrin vətəndaşları isə, sadələşdirilmiş viza əldə etməklə Azərbaycana səfər edə bilirlər. Elektron viza sisteminin yaradılması, daha sonra "ASAN Viza" sisteminin tətbiqi ölkəmizə gəlmək istəyənlər üçün viza alınmasını 3 gün ərzində mümkün edib. Ölkəmizdə beynəlxalq aeroportlar fəaliyyət göstərir. 2025-ci ildən bir-başa təyyare reysləri coğrafiyasiının 100 ölkəyədək genişləndirilməsi planlaşdırılır.

Bu gün turistlər ilin bütün fəsillərində ölkəmizdə gözəl istirahət edə bilirlər. "Şahdağ" Turizm Mərkəzi, "Tufandağ" Qiş-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümliliyi aradan qalxıb. Bütün bunularla yanaşı, indi paytaxtda, eləcə də, ölkəmizin bir çox bölgələrində dönyanın məşhur brend hotelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir.

## AZƏRBAYCANI DÜNYADA TURİZM ÜÇÜN SƏCIYYƏVİ EDƏN XÜSUSİYYƏTLƏRDƏN BİRİ SAĞLAMLIQ-MÜALİCƏ TURİZMİDİR

Azərbaycanın beynəlxalq sorğularda turist ölkəsi kimi xüsusi yer tutması, ən gözəl şəhərlər sırasında adının yer alması və s. təbii ki, yaşadığımız Odlar Diyarı haqqında olan yüksək fikirlərdən xəbər verir. Azərbaycanın turizm potensialı, ölkəmizdə turizmin müxtəlif növlərini inkişafı da turistlərin seçimlərində yanılmadıqlarını bir daha göstərir. Azərbaycanı dünyada turizm üçün səciyyəvi edən xüsusiyyətlərdən biri də sağlamlıq-müalicə turizminin olmasıdır. Ölkəmizdə bu sahənin bütün istiqamətlərinin inkişafı üçün lazım olan təbii şərait mövcuddur. Belə ki, ölkədə müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlar baxımından, hər şey var. Azərbaycanın sağlamlıq turizmi imkanlarını tanıtmaqla, ölkəyə çox güclü turist axınına nail olmaq olar. Sağlamlıq turizmi Azərbaycanın brendi kimi təqdim olunur. Dünyada analoqu olmayan Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıqları və suları, Lənkəranın, Gədəbəyin mineral suları və s. Bu sərvətlərin mövcudluğu Azərbaycanın sağlamlıq turizmini dünya məkanına çıxarmaq baxımından



## Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm formalaşıb



əhəmiyyətlidir. Lənkəran İstisu Sağlamlıq Mərkəzində müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzde elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Hazırda Lənkəran İstisu Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi, o cümlədən, 7 quyu ve 5 bulaq mövcuddur. Lənkəran İstisu Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-ezələ sistemləri, birləşdirici toxumanın, tənəffüs organlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, deri və dərialtı toxumanın xəstəliklərinin müalicəsi aparılır.

### ŞƏFA MƏNBƏYİ KİMİ NAFTALAN NEFTİ


Hazırda ölkəmizdə sağlamlıq turizmi yeni inkişaf dövrünü yaşayır. Sağlamlıq turizmi sahəsində geniş tanınan Naftalan nefti ilə müalicə son illər daha da məşhurlaşmadır. Bu da şəhərə gələn xarici turistlərin sayının ildən-ilə artmasına öz təsirini göstərir. Hazırda Naftalandə üçü 5 ulduzu olmaqla, 10 sanatoriya fəaliyyət göstərir. Azərbaycanda sağlamlıq turizminin, xüsusiət Naftalan nefti ilə müalicə üsullarının zəngin ener-



nələri var. Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Ta qədimdən indiya kimi, saysız-hesabsız xəste bu neftin şəfaverici keyfiyyətindən bəhələnmişdir. Müalicəvi xassələrə malik olan Naftalan nefti sümük - oynaq, dəri xəstəliklərindən və uroloji xəstəliklər, eşəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də, qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid olan oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur. Elə buna görə respublikamızın şəhər və rayonlarından hər il çoxlu sayıda xəstə buraya penah getirir. Bu müalicəvi xususiyətlərinə görə Naftalan nefti ilə 70-dən artıq xəstəliyin müvəffəqiyətli müalicəsi mümkündür.

Müalicəvi xassəsine görə, dünyada yeganə neft olan Naftalan nefti Azərbaycan Respublikasında Gəncə şəhərindən 50 km aralı Murovdəq silsiləsinin etəyində yerləşir.

Biooji tədqiqat və həkimlərin müxtəlif xəstəlikləri müalicə etməklə, müəyyənleşdiriblər ki, Naftalan neftindən ayrılan naften karbohidrogen qrupu bu neftin ən aktiv biooji komponenti olub, müalicə üçün tətbiqində ilk müalicəvi təsir edən naften karbohidrogenləridir. Naften karbohidrogen qrupu orqanizmin bütün fizioloji funksiyasına müsbət təsir etməklə, toksiki xassə göstərmir.



Gəncə "Naftalan Sağlamlıq Mərkəzində" dünya şöhrətli Naftalan nefti və ondan alınmış müalicəvi naften yağı ilə kompleks müalicə olunmaq istəyənlər ilin istenilən fəslində bu sağlamlıq mərkəzində müalicə olunular.

Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində əldə olunan irəliliyələr bu gün ölkəmizi dönyada turizm ölkəsi kimi de tanıda bilib. Azərbaycanın turizm sahəsində rəqabet imkanları çox yüksəkdir və dövletin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcəkdə daha da inkişafına daha böyük imkanlar yaradır.

**Nəzakət ƏLƏDDİNQIZI**

# Ermənistan tərəddüd edir: daxili gərginlik və geosiyası ziddiyətlərin yaratdığı təzyiqlər

**Cənubi Qafqazda geosiyası**  
mənzərinin həssas olduğu  
haqqında ekspertlər daim fikir bildirirlər. Bunun fonunda regionda atılan hər bir addım maraq doğurur. Tbilisidə Rusiyaya qarşı etiraz dalğasının baş qaldırması müəyyən fikirlər yaradıb. Ekspertlərə görə, bu proses sadəcə Gürcüstənən daxili problemləri ilə bağlı deyil. Konkret olaraq, ölkə daxilində mövcud siyasi ziddiyətlərdən kənar qüvvələr istifadə edib, gərginlik yaradır. Məqsəd də öz maraqlarına uyğun işlər görməkdən ibarətdir. Həmin sərada ilk olaraq İranla bağlı yanmış vəziyyət qeyd edilir. Bununla yanaşı, Ermənistanda müşahidə edilən proseslərin mənşəini məhz həmin məsələ çərçivəsində izah etmək mümkündür.

Bələ görünür ki, Rusiya ve ABŞ üçün Ermənistən İran məsələsində en həssas məkan ol bilər. Ermənistən rəhbərliyinin münaqişə ilə bağlı atlığı addımlar da onun mövqeyinin qeyri-müəyyən olmasını ifade edir. Bu, Ermənistəni asan təzyiq obyektine çevirir. Neticədə, Ermənistənin ziddiyəti addımlar atlığı melum olur. Bir tərəfdən, Ermənistənin xarici işlər naziri ABŞ-a sülh danışıqlarına gedir. Digər tərəfdən isə erməni silahlı qüvvələri Dağlıq Qarabağda hərbi təlim keçirlər. Bu kimi məqamların fonunda Ermənistən region üçün hansı geosiyasi risklər yarada biləcəyi üzərində geniş dəyanmağa ehtiyac görülür.

## Cənubi Qafqazın riskli ölkəsi: Ermənistəndən istifadə

Gürcüstəndə baş verən toqquşmalar fonda ekspertlər Ermənistən Cənubi Qafqazdakı qeyri-konstruktiv mövqeyinin mümkün nəticələri haqqında proqnostik fikirlər ifade etməkdədirler. Çünkü Ermənistən regionun geosiyası sabitlik baxımından en zəif və ziddiyətli ölkəsidir. Nikol Paşinyan hakimiyyətə geləndən qeyri-müəyyənlik daha da artıb. Hələ də Ermənistən rəhbərliyinin dəqiq hansı geosiyasi xətti seçdiyi aydın deyil. Onun qonşu dövlətlərə istiqamətlənmiş siyasetinin məzmunu da risklərə dolur.

Bir neçə gün əvvəl Rusyanın Ermənistəndəki səfəri Robert Koçaryanla görüşüb. Ondan sonra səfəri Ermənistən XİN-e çağrırib, etiraz bildiriblər. Ona Rusyanın Ermənistənən daxili işlərinə qarışlığını deyiblər. Belə çıxır ki, Ermənistən Kremlin R.Koçaryana siyasi dəstək verdiyini iddia edir. Əslində, Ermənistən keçmiş Prezidentinin həbsdən çıxmazı N.Paşinyan üçün bir xəbərdarlıq idi. Səfirin əlavə olaraq R.Koçaryanla görüşməsi isə artıq konkret addımdır.

Bu addım Rusyanın N.Paşinyandən nəzəri olmasının əlamətidir. Ekspertlər görə, N.Paşinyan fealiyyəti müddətində özünü ne tam qərbərest, ne də Rusiyaya sadiq siyasetçi kimi göstərə bilər. Yəni o, tərəddüd edib, gah bu, gah da digər tərəfə vəd verib. İndi Rusiya N.Paşinyana qəzəblidir, Amerika isə ona olan etibarını azaldıb. Hətta N.Paşinyanın daha qatı antirusiya mövqeli başqaşısı ilə əvəz olunması haqqında səhbetlər gedir.

Rusyanın R.Koçaryanla apardığı oyular isə göstərir ki, Kreml öz variantı üzərində aktiv işləyir. İndi, dünənən iki güclü dövlətdən hansının çəkici Ermənistən rəhbərlərinin başına daha tez dəyəcəyi maraq doğurur. Ermənistən rəhbərliyi üçün vəziyyəti da-ha da mürəkkəbləşdirən məqam İranla bağlı

The screenshot shows the homepage of the NEW TIMES website. At the top, there are language options (az, tr, ru, en) and a search bar. Below the header, there's a banner with a world map and a city skyline. The main menu includes categories like SİYASƏT, GEOSİYASƏT, İQTİSADİYYAT, BEYNƏLXALQ MÜNASİBƏTLƏR, GLOBAL PROSESLƏR VƏ TRENDLƏR, MÜSAHİBƏLƏR, ŞƏHRLƏR, KİBER MƏKAN, and a search icon. Below the menu, there are sub-categories: BEYNƏLXALQ TƏŞKİLATLAR, AVROPA, ASİYA, AMERİKA, AFRİKA, and AVSTRALİYA VƏ OKEANIYA. The main content area features a large black and white photo of several men in suits seated around a conference table, with microphones and cameras visible in the background. To the right of the photo, there are two columns of news snippets. The first column is titled 'MÜSAHİBƏLƏR' and includes a thumbnail of a man in a suit, a date (26 aprel 2019), and a caption about Suriya. The second column is titled 'Aktual' and includes a thumbnail of another man in a suit, a date (25 aprel 2019), and a caption about Vladimir Putin. There are also sections for 'Diplomatik guşa' and 'Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndələkləri twitterdə'. At the bottom right, there's a link to 'Yeni layihə'.

## 24 iyun 2019 Ermənistan tərəddüd edir: daxili gərginlik və geosiyası ziddiyətlərin yaratdığı təzyiqlər

Cənubi Qafqazda geosiyası mənzərinin həssas olduğu haqqında ekspertlər daim fikir bildirirlər. Bunun fonunda regionda atılan hər bir addım maraq doğurur. Tbilisidə Rusiyaya qarşı etiraz dalğasının baş qaldırması müəyyən fikirlər yaradıb. Ekspertlərə görə, bu proses sadəcə Gürcüstənən daxili problemləri ilə bağlı deyil. Konkret olaraq, ölkə daxilində mövcud siyasi ziddiyətlərdən kənar qüvvələr istifadə edib, gərginlik yaradır. Məqsəd də öz maraqlarına uyğun işlər görməkdən ibarətdir. Həmin sərada ilk olaraq İranla bağlı yanmış vəziyyət qeyd edilir. Bununla yanaşı, Ermənistanda müşahidə edilən proseslərin mənşəini məhz həmin məsələ çərçivəsində izah etmək mümkündür.

Bələ görünür ki, Rusiya ve ABŞ üçün Ermənistən İran məsələsində en həssas məkan ol bilər. Ermənistən rəhbərliyinin münaqişə ilə bağlı atlığı addımlar da onun mövqeyinin qeyri-müəyyən olmasını ifade edir. Bu, Ermənistəni asan təzyiq obyektine çevirir. Neticədə, Ermənistənin ziddiyəti addımlar atlığı melum olur. Bir tərəfdən, Ermənistənin xarici işlər naziri ABŞ-a sülh danışıqlarına gedir. Digər tərəfdən isə erməni silahlı qüvvələri Dağlıq Qarabağda hərbi təlim keçirlər. Bu kimi məqamların fonunda Ermənistən region üçün hansı geosiyası risklər yarada biləcəyi üzərində geniş dəyanmağa ehtiyac görülür.

**Təhlükəli oyun:  
mühəribə başlasa...**

Rusya R.Koçaryanla əlaqələri daha da aktivləşdirməklə əslində "qara güne" hazırlaşır. Yəni əger İran məsələsi kəskinləşsə, Kreml əməkli reaksiya üçün daha uyğun erməni hakimiyyətinə ehtiyacı olacaq. N.Paşinyanın sürüşkən və qeyri-müəyyən mövqeyinə arxayı olmaq risklidir. Mümkündür ki, onun nəzəret etdiyi erməni parlamenti Moskvanın istədiyi qərarı verməsin. Bu səbəbdən Moskva özünə daha uyğun olan siyasi figuru Ermənistəndə hakimiyyətə getir-

məyi düşünə bilər. Bunun üçün ən yaxşı variant R.Koçaryandır. Çünkü L.-T.Petrosyan bu məqsədə elə də uyğun deyil, S.Sarkisyan isə artıq xərclənmiş fiqurdur. Qalır R.Koçaryan.

Çətin vəziyyətdə olan R.Koçaryan yenidən hakimiyyətə gətirilsə, onda Kremlin qarşısında xeyli borclaracaq və ondan istənilən şeyi almaq mümkün olacaq. Ermənistən İran məsələsinə Rusyanın var gücü ilə qarşı bilməsi üçün çox uyğundur. Həm siyasi yaxınlıq var, həm də İranla həmsərhəddir. Azərbaycanın işğal edilmiş əraziləri hesabına hazırda İranla en çox serhədi olan region ölkəsi Ermənistəndir.

Bundan başqa, İran Ermənistənə yaradımlar edib. Hətta keçən əsrin 90-cı illərində İranı Ermənistən üçün "həyat yolu" adlandırdılar. İndi bu borcu ödəməyin vaxtıdır. Belə çıxır ki, İran məsələsində Rusiya üçün müstəqil siyaset yeridən Azərbaycandan, Qərba də çox meyli olan Gürcüstəndən çox, Ermənistən səfəlidir. Lakin bu özəlliyyətli amerikalılar daha yaxşı anlayırlar.

Bu səbəbdən də ekspertlər hesab edirlər ki, ABŞ-in də daha sərt, qətiyyətli və praktiki addım atıb ilən siyasetçiyə ehtiyacı vardır. Vaşington da N.Paşinyanın bu aspektə görə dəyişdirilməsi üzərində düşüne bilər. Ancaq Ermənistəndə bele bir alternativ mövcuddurmır? Demək cətindir, lakin Amerika Ermənistəndə səfirlilikdə boş yerə minlərlə çalışanı saxlamır. Düşünmək olmaz ki, ABŞ asanlıqla mövqeyini Rusiyaya verəcək. Onların savaşının gərgin olacağına şübhə yoxdur.

Bütün bunların fonunda Dağlıq Qarabağda Ermənistən hərbi təlim keçirməsinin mənəsi nədən ibarətdir? Və ya orada kiçik əlaqələrə təşkil edib, onu iri hərbi təlim kimi təqdim etmək hansı məqsədi güdə bilər? Burada iki aspektde təbliğat məqsədi ola bilər. Əvvəla, Ermənistən cəmiyyətinə mesaj vera bilərlər ki, hələ də Dağlıq Qarabağda hərbi əzələ nümayiş etdirə bilərlər və işğal edilmiş ərazilərdə çıxmaq fikirləri yoxdur. Hətta məmkün mühəribəyə hazırlaşırlar. Çünkü Ermənistən hərbi rəhbərliyi və siyasi dairələri bir neçə dəfə bəyan ediblər ki, mühəribə qəçiləndir. Azərbaycan mövqeyindən dönmür. Bu səbəbdən də

erməniləri inandırmağa çalışırlar ki, Ermənistən mühəribəyə ciddi hazırlanır.

Bu cür təlimlərin başqa mənası rəsmi İrevanın siyasi çekişmələrə baxmayaq, həmisi Qarabağdakı erməni separatçıları və terrorçuları ilə bir yerdə olduğunu nümayiş etdirmək ola bilər. Belə ki, son zamanlar N.Paşinyan Dağlıq Qarabağdakı xunta rejiminin başçıları ilə yola getmir. Onlar dəyişdirilməsi haqqında söhbətlər dolası. Hətta artıq bəzi kadr dəyişikliklərinin aparıldığından bəhs edilir. Bu prosesin fonunda N.Paşinyanın satqın obrazı yaranır. Yəni o, mühəribədə iştirak etmiş "cəsur erməni liderləri" sıradan çıxarı ki, torpaqları Azərbaycana versin. Keçirilən hərbi telim isə guya rəsmi İrevanın bu məqsəddə olmadığını göstərməlidir.

Bu ucuz şounun baş tutmayacağı göz öündəndir. Çünkü situasiya o dərəcədə aydınlaşdır ki, heç bir manevrə reallığı gizlətmək mümkün deyil. Konkret desək, Ermənistən işğal etdiyi Azərbaycan torpaqlarını qeydərsiz tərk etməlidir, vəssalam. Digər tərəfdən, rəsmi İrevanın hərbi telim hoqqası münaqişənin həlli ilə bağlı danışqlara üstünlük vermekdən dəm vuran İrevanın ikiüzlülüyü nü bir daha ortaya qoyur.

Ona görə ki, Ermənistən bir tərəfdən daim danışqlardan, hərbi əməkliyatlardan berpa edilməməsindən bəhs edir, o biri tərəfdən də işğal ərazilərində geniş hərbi təlim keçirir. Bunlar bir-birinə uyğun gəlməyən addımlardır. Rəsmi Bakının tam haqqı vardır ki, həmsədrlərə sual etsin: "indı nə olacaq?"

Deməli, Ermənistən rəhbərliyinin münaqişənin həllində çox ziddiyətli mövqə tutduğu aydın görünür. Həm regionun geosiyasi gələcəyi, həm də münaqişənin həlli perspektivləri baxımından bu durum risklidir. Onun aradan qaldırılması lazımdır. Bu kontekstdə böyük dövlətlərin bundan sonra Ermənistənə yönelik siyasetlərində hansı məqamlara üstünlük vərçəklərindən çox şey asılıdır. Onlar ancaq bu bağlılıqlarda yenilik etmək vəziyyəti müsbətə doğru dəyişə bilərlər. Lakin həmin güclər bunu istəyirler? Bu sualın cavabı hələ aydın deyil.

**Newtimes.az**

## KİV nümayəndələri imtahan sessiyasının gedisatını izləyib

**A**zərbaycan İlahiyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri yaz semestri imtahan sessiyasının gedisatını izləyiblər. İmtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. SİA-nın verdiyi məlumatə görə, Şura üzvləri və KİV təmsilcili, həmçinin tələbələrin sessiyaya hazırlığı, sualların tərtibatı, imtahan prosesi barədə müyyən səhərlər aparıblar.

Ali rektoru Ceyhun Məmmədov imtahan prosesi barədə Şura üzvlərinə və KİV təmsilçilərinə etraflı məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semestri imtahanlarının müvafiq telimatlara və əsasnamelərə uyğun keçirilməsini temin etmək məqsədilə yaranan biliçək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təskili üçün Operativ Qərargah yaradılıb. C.Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət varlığındı hallarda şifahi formada keçirildiyi barədə Nəzarət Şurasının üzvlərini məlumatlandırb. İmtahan sessiyasının mövcud qaydalarla uyğun təskili məqsədilə İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi; universitet ilə ictimaiyyət arasında səməralı qarşılıqlı əlaqələrin təşkili; aşkarlığın və şəffaflığın təmin olunması; əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir. Şuranın tərkibinə Konstitusiya Araşdırımları Fonduñun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev; təhsil üzrə ekspert, professor Şahlar Əsgərov; təhsil üzrə ekspert Nadir İsrailov, "Trend" İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, "İki sahil" qəzətinin Baş redaktoru Vüqar Rəhimzadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva daxildir.

Ceyhun Rasimoğlu



## "Sosialyönümlü sənədlər vətəndaş rifahının yüksəldilməsinə xidmət edir"

**P**rezident İlham Əliyev tərəfindən imzalanan sosialyönümlü sənədlərin her biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi, ölkənin mövqeyinin daha da gücləndirilməsi məqsədine xidmət edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputati, akademik Gövhər Baxşəliyeva deyib. O bildirib ki, iyunun 18-də Azərbaycan Prezidenti tərəfindən bu istiqamətdə imzalanan 17 sənəd ölkəmizdə həyata keçirilen siyasetin vətəndaşlarımızın sosial müdafiəsinin daha da yüksəldilməsinin prioritet istiqamət olduğunu sübut edir.

Deputat söyləyib ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsində maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında son sərəncamları ölkədə həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsidir. G. Baxşəliyeva qeyd edib ki, bu addım xeyli sayıda insanın sosial rifahının yaxşılaşmasına xidmət etməklə yanaşı, ümumilikdə dövlət və özəl sektorda çalışanların gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Çünkü artan əməkhaqlarından sosial sigorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya dəyişdiriləcək.

## AŞ PA-nın yay sessiyası işə başlayıb



**A**vrupa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası işə başlayıb. SİA-nın məlumatına görə, sessiyada Azərbaycan da iştirak edir. Məlumatə görə, nümayəndə heyətimizin qatıldığı sessiyanın ilk günündə AŞ PA-nın Miqrasiya, qəcqinlər və məcburi köçkünlər üzrə alt komitəsinin "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" adlı 2214 sayılı qətnaməsinə dair dinişmələr keçiriləcək. Dinişmələrdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edəcək.

Qeyd edək ki, sessiya çərçivəsində iyunun 25-də 5 ildir ki, Ermənistən tərəfindən girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə həsr edilmiş dinləmələr olacaq.

## Rəhman Mustafayev: "Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin lağvi ilə mühüm mahkəmə presedenti yaranıb"

**S**on günlər Fransa məhkəmələrinin bu ölkənin bəzi komuna və şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış beş "xartiya"ni lağv etməsi böyük əksədə doğurub.

AZERTAC xəbər verir ki, Fransanın müvafiq məhkəmələri bu "xartiyalar"ın lağv olunmasının səbəbini onların ölkənin xarici siyasetinə, eləcə də beynəlxalq öhdəliklərinə uyğun gəlmədiyini göstərib. Erməni separatçılarının planlarının puça çıxmazı, eləcə de Fransanın qanunsuz sənədlərlə bağlı reaksiyasına dair ortaya çıxan bəzi sualları bu ölkədəki səfərimiz Rəhman Mustafayev AZERTAC-a məxsusi müsahibəsində açıqlayıb. Müsahibəni teqdim edirik.



*-Bu yaxınlarda Fransa məhkəmələri bu ölkənin kommunal və regionlarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal altında olan digər əraziləri ilə imzalanmış bəzi qeyri-qanuni xartiyaları lağv etdi. Bu məsələ necə gündəmə gəldi?*

-2013-cü ilin iyun ayından etibarən Fransanın bir sıra yerli hakimiyyət orqanlarının rəhbərləri (əsasən erməni icmاسının çox olduğu regionlar - Ille de France, Rhone-Alpes, Alpes-Provence-Cote-d'Azur) Dağlıq Qarabağ işğal olunmuş ərazilərinin separatçı nümayəndəleri ilə əməkdaşlıq haqqında 13 qeyri-qanuni sənəd, saziş və xartiya imzalayıblar. 2013-2017-ci illər ərzində 8 sənəd prezident Fransua Ollandın, 5 sənəd isə indiki Prezidentin dövründə, işğal olunmuş ərazilərde və ya separatçı nümayəndələrin Fransaya sefərləri zamanı keçirilən görüşlərdə imzalanıb.

*-Bəs bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi necə olub?*

-Biz bu sənədlərin qanunsuz olduğunu və Fransanın milli qanunvericiliyini, eləcə də onun beynəlxalq və ikitərəfli öhdəliklərini kobud şəkildə pozduğunu əvvəlcəden bəyan etmişdik. Xüsusilə de 1993-cü il dekabrın 20-də Parisdə Azərbaycan və Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Sazişi pozduğunu bildirmişdik. Xatırladaq ki, bu Sazişə uyğun olaraq, hər iki tərəf münasibətlərində suverenlik və sərhədlerin toxunulmazlığı prinsiplərinə qarşılıqlı şəkildə riayət etmək öhdəliyini götürübələr.

*-Fransa bu qeyri-qanuni sənədlərə nə üçün uzun müddət reaksiya göstərməyib?*

-Düşünürəm ki, Fransa tərəfi bu məsələyə çox ciddi yanaşır. Bu ölkənin iki aparıcı nazirliyinin (Xarici və Daxili İşlər) nümayəndələri bir neçə ay ərzində kommunal, şəhər, departament və region kimi fransız yerli hakimiyyət orqanlarının beynəlxalq əlaqə və fəaliyyətlərinin hüquqi çərgəvəsinin müəyyən edildiyi birge sənəd-sirkulyar-həzırlıqlar. 2018-ci il mayın 28-də bu sirkulyar Xarici və Daxili İşlər nazirləri tərəfindən imzalanaraq icra edilməsi üçün ölkənin regionlarına göndərilib. Qeyd edim ki, bu sənəd icra baxımından məcburi xarakter daşıyır və yerli hakimiyyət orqanlarını Fransanın beynəlxalq öhdəliklərinə riayət olunmasına məcbur edir. O cümlədən Fransanın tanıdığı ərazi vahidlerinin separatçı orqanları ilə saziş imzalanmasını, sefərlərin və qarşılıqlı

fəaliyyətlərin həyata keçirilməsi də daxil olmaqla hər hansı bir formada qarşılıqlı əlaqə yaratmayı qadağan edir. Eyni zamanda, sənəd hökumətin region və departamentlərdəki nümayəndələri olan prefektləri Fransanın qanunvericiliyinə riayət edilməsinə nəzəret etməyə və onun pozulduğu haldarda məhkəmə vasitəsilə müdaxilə etməyə məcbur edir. Yəni, sözügedən məhkəmə qərarlarında olduğu kimi, prefektlərin göstərdiyi səyərlər nəticəsində 13 qeyri-qanuni sənədin 5-i yerli məhkəmələr tərəfindən lağv edilib, 3-ü isə müvafiq yerli orqanlar tərəfindən etibarsız hesab olunub.

*-Sizcə, bu qanunsuz işlərlə bağlı qərar qəbul edərkən Fransanın icra və məhkəmə orqanlarına hansı amillər təsir göstərib?*

-Ösas amil ölkənin qanunlarının onun bütün ərazilisində tətbiq edilmesidir. Fransanın bir neçə departamentində dissidentlər 2013-cü ildən etibarən ölkənin Konstitusiyasını və digər qanunları, eləcə də beynəlxalq və ikitərəfli öhdəliklərini pozublar və onlara qarşı heç bir tədbir görülməyib. Təsadüfi deyil ki, məhkəmə qərarlarında aydın qeyd olunub ki, sözügedən qeyri-qanuni xartiyalar 1958-ci il Fransa Konstitusiyasının bir çox maddələrini, o cümlədən 3, 5, 14, 20, 52 və 72 sayılı maddələrini pozur.

Bundan əlavə, fransız tərəfi bu cür qanun pozuntularının Azərbaycan-Fransa ikitərəfli münasibətlərinə, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın imicinə mənfi təsir etməsi faktını nəzərə alı. Belə ki, həmsədri kimi Fransanın bu münaqışının həllində balanslaşdırılmış qərəbzəsiz mövqeyə sadıq qalmalıdır. Bununla bağlı diqətli "xartiyalar"ın lağv edildiyi məhkəmə qərarlarında qeyd edilmiş bəzi məqamlara çəkmək istərdim. Məhkəmənin lağv edilmiş xartiyalara dair qərarlarında aydın şəkildə qeyd olunur ki, Fransanın qanunlarının qadağan etdiyinə baxmayaraq, bu qanunsuz sənədləri imzalamamaqla, yerli hakimiyyət orqanları Ermənistən ilə Azərbaycan arasındakı münaqışəyə dolayı yolla müdaxilə etmiş olurlar. Üstəlik, qeyd edirlər ki, bu qanunsuz sənədlər işğal olunmuş ərazilərdə separatçı rejimi təniyan sazişlər kimi qəbul edilməlidir. Halbuki Fransanın bütün beynəlxalq ictimaiyyət bu qurumu tanımaqdən imtina edir. Bunlar çox əhəmiyyətli mesajlardır və ümidiyaram ki, onlar Fransanın yerli hökumət orqanlarının rəhbərləri, eləcə də erməni icması tərəfindən nəzərə alınacaq.

*-13 qeyri-qanuni xartiyadan 8-i lağv edilib və ya etibarsız sayılıb. Qalan 5 "xartiya"nın taleyi necə olacaq?*

-Hesab edirəm ki, artıq Fransanın qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin lağv edilməsi ilə mühüm məhkəmə presedenti yaranıb. Buna görə də qalan "sazişlər"in lağv olunması şansı yüksəkdir. Ümid edirəm ki, bu məhkəmə qərarları 2013-cü ilənən başlayan "xartiya" imzalanmasına son qoyacaq. Eyni zamanda, hesab edirəm, arxayınlaşmaq da olmaz. Fransanın erməni icması, onun təşkilatları və yerli hakimiyyət orqanlarındakı "tərəfdəşləri" şübhəsiz ki, beynəlxalq hüquq və fransız qanununun möhkəmlərini "sınaqdan keçirməyə" və işğal olunmuş ərazilərin separatçı nümayəndələri ilə bundan sonra da qeyri-qanuni fəaliyyət göstərməyə cəhd edəcəklər. Buna görə də bütün belə hallarda Fransanın həm paytaxtında, həm de regionlarında yerli hakimiyyət orqanları ilə müvafiq iş aparacaq.

## Nəsimi - 650

## Zərdabda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

**YAP Zərdab rayon təşkilatı Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.** Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütefəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi İli" elan edilmişdir.

"Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyyatımıza, inqəsənət və mədəniyyətimizə verdiği böyük dəyər və qayğıının daha bir nümunəsidir" deyə qeyd edən P.Mahmudova, əlavə edib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumiyyətə mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından: "Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması, öten əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində, tarihi-mədəni dəyərlərimizə münasibətə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə, bilavasitə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli



nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur".

Tədbirdə YAP Zərdab rayon təşkilatının şura üzvü, əməkdar müəllimə, 3 sayılı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir İsmayılova çıxış edərək, bildirdi ki, Nəsimi

dünya poeziyasının ən kamil nümuneləri sırasında diqqətəlayiq yertutan əsərlərində daim insanın əzəmətini, insanı məhəbbəti və şəxsiyyətin azadlığını tərennüm etmişdir.

Daha sonra YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova rayon məktəbliləri arasında keçirilən müsabiqənin şərtləri və qaydaları haqqında məlumat verib. Müsabiqənin yekun turunda əvvəlki mərhələlərdə öz ifalarına görə seçilmiş və ən yüksək nəticələrə nail olmuş 8 yuxarı sınıf şagirdi iştirak edib. Onların ifası YAP Zərdab rayon təşkilatı tərəfindən müəyyənəşdirilmiş 10 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, hər bir məktəblinin ifası 5 ballıq qiymətləndirmə cədvəli üzrə dəyərləndirilmişdir. Münsiflər heyətinin qərarı ilə Əlibəyli kənd tam orta məktəbinin şagirdi Hidayətova Rəvanə Fuad qızı 1-ci, 1saylı məktəb-liseyin şagirdləri Nəbiyeva Pərvin Əli qızı 2-ci, Qədimova Nərimin Ülvı qızı 3-cü yerə layiq görülmüşdür. Birinci, ikinci və üçüncü yerin qalibləri diplom, digər iştirakçılar isə Fəxri Fərmanla təltif olunmuş, bütün iştirakçılar qiymətlə hədiyyələrlə mükafatlandırılmışlar. Sonda müsabiqə iştirakçıları ilə xatire şəkli çəkilmişdir.

R.RƏSULOV

## DİN-də əməliyyat müşavirəsi keçirilib

**Daxili İşlər Nazirliyində (DİN) nazir müavinlərinin, baş idarə, idarə və paytaxtın polis orqanları rəisi lərinin iştirakı ilə naziryanı əməliyyat müşavirəsi keçirilib.** DİN-in metbuat xidmətin-dən SIA-ya bildiriblər ki, müşavirəni giriş sözü ilə açan Daxili İşlər naziri, polis general-leytenantı Vilyət Eyvazov respublikannı daxili işlər orqanlarına 25 ildən artıq müddətdə rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi yüksək dövlət vəzifasına təyin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarına böyük etimadının daha bir ayani ifadəsi olduğunu vurğulayıb.


Nazir V.Eyvazov Azərbaycan Prezidentinin ölkədə asayışın və təhlükəsizliyin təmin olunması sahəsində görülən işləri və qazanılan nəticələri yüksək qiymətləndirdiyini xüsuslu qeyd edib. General-leytenant V.Eyvazov qazanılan uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmaqlıların mövcudluğunu da xatırladaraq, onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Qarşıya qoyulmuş mühüm vəzifelərdən söz açan Daxili İşlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nezakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında heyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zəruriyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemi şəkildə davam etdirilməsini tələb edib. Həmçinin cinayətkarlığı qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsinin, asayışın və təhlükəsizliyin daha etibarlı qorunmasının, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsinin, bu mühüm istiqamətlərdə fəaliyyətin təşkilinə



Nazirliyin aparatının struktur qurumlarının, ərazi orqanlarının və nizami polis hissələrinin rəhbərliyinin böyük məsuliyyət hissə ilə yanaşmasının, cinayətlərin qarşısının vaxtında alınması, açılması funksiyalarının ciddi nəzaretdə saxlanılması və layiqincə həyata keçirilməsinin vacibliyini iştirakçıların nəzərindən qeyd edilib ki, şəxsi heyətin Heydər Əliyev ideallarına sədəqət ruhunda tərbiyə olunması işi davamlı aparılmalı, vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zerər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir. İnsanların hüquqları, azadlıqları, qanuni mənafəfləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarında rehbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir.

Müşavirənin yekununda nazir Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq, ölkədə vətəndaş məmənunluğunun təmin olunması, polisin insanların güvəncə yeri-nə çevrilmesi, bütövlükde cəmiyyətdə polisin nüfuzunun da-ha da yüksəldilməsi yönündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir.



**"Xalta"lı "balta"lılar**

**Tahmasib Novruzov**

Bu da rəhmətlik su cuvari Şükür kişinin kəlamlarındandır. O zaman biz uşaq idik, onun kəlamalarının qiymətini anlaya bilmirdik. Amma zaman keçdikcə, dünənin gərdiğini anladıqca, rəhmətliyin kəlamlarının da əsl mahiyyətini anlamaya başladıq. Sade peşə adamı olsa da, o kişinin dediyi hər bir kəlamda fəlsəfi yükün çəkisi heç də dünya şöhrəti filosofların fikirlərindən geri qalmır. Şükür kişi deyərdi ki, xaltasız itdən qorxmayı, ay uşaqlar, ona dəyməsən, sənə toxunmaz. Amma xaltalı itdən qorxun. Çünkü onun sahibi var və səndən xoş gəlməsə, üstüne qısqırıb özü duracaq kənarda. It də "balta"nı alıb ağızına, cumacaq adamların üstüne. Ən pisi isə bu xaltanı onun boynuna səndən xoş gəlməyen birinin keçirməsidir.

Şükür kişi bunu deyəndə, uşaq təfəkkürü ilə bizə elə gəlmişdi ki, səhəbət, sadəcə, itdən, onun adamı qapmasından gedir. Anlamadığımız da o idi ki, it də elinə balta alarmı? Sən demə, o rəhmətlik allegorik misal deyibmiş. Yeni bəzi-bəzi insanların və insan toplularının boynuna xalta keçirib, kimlərse salır ortaya, əlinə bir balta verir, deyir ki, baltala onu. İndi bizimlə zorla qonşu etdirilən hayların və onlara bənzəyən ələbaxan müxalif siyasişimizin (yəni, el arasında deyildiyi kimi, sapi özümüzdən olan baltaların) fəaliyyəti mənə rəhmətliyin bu kələməni xatırlatdı. Letifesi "ham-ham" edən bəzi müxalifət oyun-bazlılarımıza inanaraq, sürüyə qoşulan sədə adamlardan uzaq, hayların və belə adamların əməllərini xalqa izah etmək üçün Şükür kişinin bu kələmə istinad etməkdən yaxşı bədii vasitə tapa bilmədim. Amma bu hayların da, bəzi müxaliflərimiz de, ən böyük bələsi odur ki, Qərbdəki maraqlı zatların (oxu: zatiqırıqların) verdikləri "yal"ı horuldadıb, onların "xalta"larını boyunlarına taxib hürülər. Əllerinə verilən "balta"nı da, ağalarının göstərişi ilə qaldırıvə onların göstərişi ilə də endirirlər. Haylar cəhənnəm, bizdən olub (ən azı, sənədlərə əsasən), özünü siyasi müxalifət adlandırb əllərinə "balta" alaraq, özü-nünkünləri "baltalaməq" həvəsinə düşən, özgə yalı ilə qarınını doyurub, özgə "xalta"sını boyunlarına keçirən zaval-sızlar hələ də millətə vurduları zərərin hayların vurdugu zərərdən az olmadığının fərqində deyiller.

Kim məni qinayacaqsə, qinasın. Onsuz da, haqlını qinamağı özünə peşə edəcək, haqsızda dəstək vermekdə maraqlı olanlar həqiqəti anlamaqdə maraqlı olurlar. Amma biz özümüzə borc bilirik ki, həqiqəti çıpalqlığı ilə bağırıq. Bağıraq ki, həle də kar olan qulaqlar açılsın və həle də zəhərlənmiş beynin "katarzis" olunmasına yardım olunsun. Ölkdə gedən, tarixdə analoq olmayan nəhəng quruculuq işlərini görmürlər, ya da görməzdən gəlirlər, özləri bilsinlər, daha bu ölkəyə (iqtidara yox a..., məhz ölkəyə, millətə və dövlətə) bu qədər çamır atmaq nə demekdir? Gah Əli deyilən bir zati bilinməz çıxır, özü kimi Qərbin "yal"ını içib, "xalta"sını boynuna salan televiziya kanalında bağırır ki, ay dadi-bidad, qoymayı, bu iqtidar milli abidərimizi dağıdır. Milli abidərimizin ən ali seviyyədə əzəmətli bərpa layihələrinin ard-arda həyata keçirildiyi bir zamanda, "xalta"nı boynuna salanların sıfarişi ilə ölkəni "baltalaməq" istəyi həy xişlətinin eynisi deyil bəs nədir? Və yaxud 90-ci illərdə başqa bir ölkədə çəkilmiş, sosial şəbəkələrdə nümayiş etdirilmiş bir fotosəkli Azərbaycanda yeni şəkilmiş bir foto-şəkil kimi təqdim edib, həm də cırq qaloşlu kişini azərbaycanlı şəhidiñ atası kimi təqdim etmək eynən hayların istifadə etdikləri iyrənc üsullarla həməhəng səsleşmirmi? Ölkdə başçısı sərəncam verib iki milyondan çox əməkçisinin maaşını birden-birə nə az, nə çox, 40 faiz artırır, buna da don geyindirmək üçün variantlar axtarırlar. Bu yerde adam istəyir... Xülasə, misallar çoxdur, amma belə şeylərə vaxt sərf etməyə, sadəcə, həvəs yoxdur. Bəs əlacə nədir? Ermenilərə bərabər bu dövlətə və millətə "balta" çalmağa çalışanların nazi ilə çoxmu oynamalıq? Bu yerde de Şükür kişinin təklifi var. Məşhur itlə karvan haqqında məsələ arəmət etməyi tövsiyə edərdi. Amma deyəsən, bu dəfə biz karvanımızı sürə-süre bu boynu "xalta"lı, əli "balta"lı zümrələrə əməlli-başlı dərs de verməli olacağıq. İstər hay olsun, istər de bizdən olan zati bilinməz, fərq etməz. Bu millətə zərər vuran hər kəs millətdən laiyqli zərbə almalı olacaq. Əgər "xalta"larını boyunlarından, "balta"larını əllərindən yere salmasalar, o zərbəni hökmən dadmali olacaqlar.

**H**üquqi-demokratik dövlət quruculuğunu da inamla irəliləyən Azərbaycanda qəbul edilən qanunlar, imzalanan prezident fərman və sərəncamları insanları daha yaxşı, firavan və təhlükəsiz yaşamalarına hesablanıb. Məhz bu baxımdan da, bu gün Azərbaycan dünyasının en inkişaf etmiş, demokratik dövlətlərindən biri kimi təminir və qəbul edilir. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan parlamenti tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasıının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Akti"ndə "İnsan Hüquqları haqqında Ümumi Beyannamə"yə və hamiliqlə qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşulduğunu bəyan etmiş, onlar da nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyətin dən, dini etiqadından, sosial mənşəyindən, siyasi eqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürmüştür.

1993-cü il də Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ile ikinci dəfə hakimiyyətə gəlmişindən sonra, bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının təmin olunması en ümde məsələlərdən olmuşdur. Aparılan düzgün, məqsədönlü siyaset nəticəsində demokratik cəmiyyət quruculuğuna nail olunmaqla insan hüquqları en yüksək seviyyədə təmin olundu. Birmənalı şəkildə demək olar ki, ölkəmiz bu uğurları ağır proseslərdən keçməklə əldə edib. Müstəqilliyimizin ilk illərində Azərbaycan dövləti və xalqı ciddi problemlərlə üzləşməli oldu. Mütəllibov hakimiyyətinin daha sonra AXC-Müsavat iqtidarının səriştəsiz siyaseti nəticəsində dövlətciliyimiz mehv olmaq, xalqın sabaha olan inamı alt-üst olmuşdu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın çağırışı ile hakimiyyətə qayıdışından sonra ölkəsi siyasi sabitlik təmin olundu, zorakı dövlət çevrililərinin qarşısı alındı, qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalasdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı.

## İnsan hüquq və azadlıqları sahəsində yeni mərhələ

Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış 1995-ci ilin 12 noyabrında ümumxalq səsvermesi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin gələcək inkişaf prioritətlərini müəyyənləşdirmək kimi yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxmışdır. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növ-

# İnsan azadlıqları demokratik cəmiyyətin başlıca prinsipidir



bədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhəlesi başlanmış, yeni qanunvericilik aktları hazırlanaraq, qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat seviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunlar, ilk növbədə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdarlığından qəbul olundu. Bu istiqamətdə atılan adımlardan en mühümü Ombudsman Təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Dahi Əndər Heydər Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə her il iyunun 18-i ö

25 iyun 2019-cu il

## Vaşinqton görüşünün əvvəlcədən belə yekunlaşacağını proqnozlaşdırmaq mümkün idi

**Mübariz Əhmədoğlu:** "ATƏT MQ-nin özünü buraxması Dağlıq Qarabağ tənzimlənməsinə onların ən yaxşı köməyidir"

**"A**TƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistən xarici işlər nazirlərinin Vaşinqton görüşü başa çatdı. Həmsədrlər bəyanat yaydı. Bu dəfəsiz bəyanat həmsədrlərin yaranmış vəziyyətə uyğunlaşa bilmədiyinin aydın sübutudur".

Bu fikirləri Siyasi innovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu sözügedən mövzu ilə bağlı proqnoz və nəticələrini şərh edərək deyib. Onun sözlərinə görə, əvvəla, Vaşinqton görüşü iki gecikmə ilə baş tutdu. SİTAT: "Vaşinqton görüşünün əlan olunması yubandı, planlaşdırılan vaxtda keçirilmədi. Ermənistən Xarici İşlər Nazırlığı son dövrlerde Azərbaycan və Ermənistən xarici işlər nazirlərinin görüşü ilə bağlı müəyyən algoritme riayət edir. O algoritme əsasən, deyə bilsək ki, Vaşinqton görüşü planlaşdırıldıqından, təxminən 7-10 gün gecikdirildi. Gecikməyə sebəb qoşunların temas xəttindəki vəziyyətin artan gərginleşməsidir. Azərbaycan Ordusunun mayoru şəhid edildikdən sonra D.Tonoyanın birbaşa əmri ilə Azərbaycan hərbçisi öldürüldü və Tonoyan bu 2 qətlə töredənləri mukafatlandırdı. Bunun da-lınca D.Tonoyan gözlənilmeden qoşunların temas xəttində herbi təlim əlan etdi. Eləcə də, az keçmiş xüsusi təyinatlı qoşun növlərini Tonoyan qoşunlarının temas xəttinə topladı. D.Tonoyanın Ermənistəndəki vəziyyəti nəzarəti altına götürməsi kursu göz qabğındadır. O, hər şeyi ön xətdən başlayıb".



**"Görüşün yubanması  
Ermənistən xarici işlər naziri  
Mnasakanyanın sürprizləri ilə  
əlaqələndirilə bilər"**

"Vaşinqtonun özündə də, görüş iyunun 20-sine əlan edilsə də, Vaşinqton vaxtı ilə görüş ayın 21-də keçirildi" deyə qeyd edən Mübariz Əhmədoğlu görə, burada görüşün yubanması Ermənistən xarici işlər naziri Z.Mnasakanyanın sürprizləri ilə əlaqələndirilə bilər: "Çünki Mnasakanyan da "millilikdə" Tonoyandan geri qalmaq istəmir. Həm də Z.Mnasakanyan üçün milli maraqlarla yanaşı, şəxsi maraqları da təxminən bərabər vəziyyətdədir. Yenice təyin etdiyi nazir müavininin də əsas məqsədi Z.Mnasakanyanı lazımı mal-mülklə təmin etməkdir. Bu anlamda Z.Mnasakanyan hökmən dəha "milli" görünməlidir.

Vaşinqton görüşündən sonra ATƏT-in ali nümayəndəsi F.Moqerini Z.Mnasakanyanı Brüsselde qəbul etdi. F.Moqerininin açıqlamaları Vaşinqton görüşü üçün yaxşı fon hesab edilə bilərdi. Sürətli siyasi həllin, əvvəlkə görüşlərdə əldə olunmuş razılaşmaların reallaşmasının zəruriliyini bildirməklə yanaşı, parçalanmanın aradan qaldırılması məsəlesi də aktuallaşdırıldı. Parçalanmanın aradan qaldırılması məsəlesi dedikdə, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmanın arasında olan parçalanma və bu parçalanmanın aradan qaldırılması, yəni 2 icmanın bir cəmiyyət halına getirilməsi nəzərdə tutulur. ATƏT-in Minsk Qrupu həmsədrləri, hətta özlərinin ortaçıq qoymuş "hamının hamıya" prinsipini dəstəkləyə bilmədilər. Sadəcə, bəyanatdan-bəyanata bu yanaşmanı təkrarlayırlar".

Rövşən RƏSULOV

## Gülnarə Kərimova 1,2 milyard dolları ölkəyə qaytarı

Kəcmiş prezyident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın aktivlərindən 1,2 milyard dollar dövlətə qaytarılıb. Bu barədə G.Kərimovanın qızı İnstagram hesabında yazıb. İnstagram hesabında həmçinin Kərimovanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığı başlığı da qeyd edilib. Xatırladaq ki, Özbəkistan Baş Prokurorluğunun mətbuat katibi Suraya Raxmanova üç gün əvvəl qeyd etmişdi ki, G.Kərimovanın iki cinayet işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub və mərhələ-mərhələ geri qaytarılır.

## Migrant sayına görə ermənilər 5-ci yerdədir



"Həmsədrlər, Ermənistən bu addımları qarşısında, erməni tərəfinin yaratdığı yeni şərait dərk etməkdə acizdirlər"

Politoloq hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri, ümumiyyətlə, icmalararası dialoqun zəruriliyini gündəliyə getirə bilmirlər. Ermənistən tərəfindən ATƏT-in Minsk Qrupunun vasitəciliyinə qarşı hücumlar fonundan ATƏT-in Minsk Qrupu həmsədrlərinin belə geriləmələri istər-istəməz onların iş bacarmazlığının göstəricisidir:

"Göründüyü kimi həmsədrlər Ermənistən bu addımları qarşısında, erməni tərəfinin yaratdığı yeni şərait dərk etməkdə acizdirlər. Əlbəttə, Vaşinqton görüşünün əvvəlcədən belə yekunlaşacağını proqnozlaşdırmaq mümkün idi. Çünkü İran faktoru özünü göstərir. ABŞ İran'a qarşı müharibə əlan edib. Bu isə, istər-istəməz həm Ermənistən tərəfindən Vaşinqtona təzyiq etmək üçün eləva stimulyasiya yaradır, həmdə çox mümkündür ki, İranın özünün ata biliçəyi addımları da proqnozlaşdırıb bilərlər. Amma bütün bunların hamısı həmsədrlərin yeni yaranmış şəraitə uyğunlaşa bilməmələrinə haqq qazandırır. Ona görə yaranmış vəziyyətdə ən yaxşı çıxış yolu həmsədrlərin özlərini buraxmalarıdır. O da, nəzəre alınmalıdır ki, artıq Dağlıq Qarabağ tənzimləməsi ilə əlaqəli şəxslərin bəzilərinin külli miqdarda varlanması ilə bağlı xeyli müzakirələr, eləvə söz-söhbətlər yaranıb. Ona görə özlərini buraxmaq hal-hazırda tənzimlənmə üçün onların ən böyük töhfəsi ola bilər. Özlərini buraxdıqdan sonra ortaçıq 3 variant çıxır:

I. Azərbaycan və Ermənistən özləri bir-birə dəyişərək vasitəsilə məsələni həll edir və ya hərbə variant xeyli aktuallaşır.

II. BMT TŞ yeni vasitəçi müəyyənleşdirir.

III. BMT TŞ ATƏT-in Minsk Qrupunun vasitəciliyin statusunu artırır. İndi vasitəçilər hal-hazırda vasitəçi statusu ilə bu işlə məşğuldurlar. Amma BMT onlara arbitr statusu verə bilər. Bu halda, ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırladıqları sənəd tərəflərə yekun variant kimi təqdim olunacaq. Qəbul etməyen tərəf BMT TŞ sanksiyası ilə üzləşə bilər. Sənədin mətninin Ermənistən qəne etmədiyiini Ermənistənən baş naziri N.Paşinyan bir neçə dəfə etiraf edib".

## Saxlanılanlar arasında erməni də var

Tbilisidə etiraz aksiyası zamanı saxlanılanlar arasında erməni də var. SIA Ermənistənə məxsus tert.am saytında yayımlanan informasiyaya istinadən xəber verir ki, bu barədə Ermənistən Gürcüstəndəki sefirliyi məlumat verib. Məlumatda deyilir ki, Tbilisidə baş verən toqquşmadan sonra 1995-ci il təvəllüdü Ermənistən vətəndaşı Minas Minasyan da saxlanılıb. Eyni zamanda qeyd olunur ki, o Armavir vilayətinin Armavir şəhərindən və Tbilisidə tehsil alır.

Məhkəmənin qərarı ilə Minas Minasyan 13 gün müddətində həbsdə qalacaq.



## Mal-qara oğruları saxlanıldı

Qaranboy Rayon Polis Şöbəsinə iyun ayının müxtəlif vaxtlarında rayonun Şəfibəyli və Kəhrizli kəndlərindən ümumi dəyeri 2400 manat olan iki baş mal-qaranın oğrulanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən SIA-ya məlumatda görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğruluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinleri, əvvəller məhkum olmuş 37 yaşlı Elvin İsmayılov və 30 yaşlı Nicat Qulamov saxlanılıb. Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin Tərtər rayonunda da analoji cinayət hadisələrini törətməklə 1 baş iri buynuzlu heyvanı oğrıldıkları müəyyən olunub. Dindirilme zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər. Faktla bağlı araşdırılmalar davam etdirilir.



## DİN: Yol qəzalarında 11 nəfər ölüb

Iyunun 22-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazırlığından SIA-ya verilən məlumatda görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 35 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axarlıda olan 9 nəfər saxlanılıraq aidiyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.



## Türkiyədə dörd təhlükəli terrorçu məhv edilib



Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Tunceli vilayətinin mərkəzi bölgələrində "Yavuz Sonat Güzel-365" şərti ad altında uğurlu antiterror əməliyyatı keçirib. AZERTAC xəber verir ki, son iki gündə davam edən bu əməliyyatda "Hakkı Çemişgezek" ləqəbli Cihan Çelebi, "Sıdar" ləqəbli Mazlum Atar, "Adnan Piro" ləqəbli Mahmut Alınbay və "Rızgar" ləqəbli Abdulkerim Avras məhv edilib. Öldürülən terrorçulardan dördü də Daxili İşlər Nazırlığı tərəfindən axtarışda olub. Cihan Çelebinin əla keçirilməsi üçün 600 min lira (təxminən 106 min ABŞ dolları), digərlərinin tapılmasına isə 300 min lira (təxminən 53 min ABŞ dolları) vəsait ayrılmışdır.



## Çin və ABŞ liderləri G20-də görüşəcəklər

Cin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp ölkə arasında ticarət məsələlərini müzakirə edəcək. SIA xəber verir ki, Çin Xarici İşlər Nazırlığının rəsmisi Lu Kan görüşün "Böyük iyirmilər" (G20) qrupunun iyunun 27-28-də Osakada keçirilecek sammiti çərçivəsində baş tutacağı bildirib.

Xatırladaq ki, iki ölkə arasında davam edən ticarət mübahisələri, qarşılıqlı olaraq idxlə rüsumlarının çoxaldılması, Birleşmiş Ştatların "Huawei" də daxil olmaqla Çin şirkətlərinə tətbiq etdiyi qadağa və məhdudiyyətlər, habelə Cənubi Çin dənizindəki vəziyyət, ABŞ-in Tayvan adası ilə əlaqələri Çin-ABŞ münasibətlərində gərginliyin yaranmasına səbəb olub.



Məndə siğar iki cahan, mən  
bu cahana sırmazam!  
Gövhəri-laməkan mənəm,  
kövnü məkana sırmazam!  
Ərş ilə fərsü kafu-nun,  
məndə bulundu cümlə çun,  
Kəs sözünü və əbsəm ol,  
Şərhü bəyane sırmazam.

...Əşrlərdir daş yaddaşlara hopmuş bu misralar yeniyetməlik dövründən ta ahlı yaşa qədər insan düşüncəsində qövr edir, onu mənəvi kamilliyyət səsləyir. Dünyəviliyi, fəlsəfi mahiyyəti etibarilə böyük mənənə yükünə malik olan misralardakı bədililik, mənanın zənginliyi insanı heyvətə getirməyə bilmez. Bu bir dəryadır, sirlı dünyadır ki, bütün cahanın bir vücudunda sığdığı meqamda özü, bu fəzaya, bu aləmə sığa bilmir. Dünyanı dərkin gücü, miqyası o qədərdi ki, haqq aşığı olan varlıq özünü bu dünyadan bir parçası sandığı halda, yerə-göye sığa bilmir. Budur, insan idrakinin dərinliyi, kamilliyyi, fəlsəfəsi, bəşəriliyi. Altı əsrən artıqdır ki, belə bir kamilliyyət malik olan qələm sahibinin adı diyar-diyar dolaşır, bir qitədən digər qitəyə yol açırsa, demək, fəlsəfəi görüşlərin qarşısını heç nə ilə almaq mümkün deyildi. Bu, Azərbaycan xalqının, torpağının yetişdirdiyi böyük filosof şair İmadəddin Nəsimidir, Nəsimi poeziyasıdır. Cahani dərk edən insanın işığı ona daha geniş bir məkanı anlamağa imkan vermiş ve zaman-zaman od-əlov içinde yanaraq yazmış və dünyanın ən zinetli, kamıl varlığı tek ismini əbdileşdirmişdir. Tarixin ən mürekkeb, ziddiyətli dövründə yaşayış-yaradan və dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rol oynayan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsimi xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi en böyük şairlərdəndir. Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin ilk yaradıcılarından olan İ.Nəsimi, söz sənətini forma və məzmunca yaratdığı, ədəbiyyatımıza bəxş etdiyi nümunələrlə daha da zənginləşdirib, özündən sonrakı nəsillər üçün çox dəyərli ədəbi irs qoyub. Bu gün də müasirimiz kimi qəbul etdiyimiz Nəsimi irsi ele bir zəngin irsdır ki, diqqətdən kənardı qalmır, daim araşdırılır, tədqiq olunur, öyrənilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi İli" elan edilməsi haqqında Sərəncamı ölkəmizin mədəni həyatında eləmətdar və təqdirəlayıq hadisədir. Bu Sərəncam dövlət başçısının bədii söze və ədəbiyyatımıza, incəsənet və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.

## HƏQ MƏNƏM, HƏQ MƏNDƏDİR, HƏQ SÖYLƏRƏM

Dövrün elmlərini, dinlərin tarixini, mənətiq, riyaziyyat və astronomiyani öyrənən şair böyük zəka və bilik sahibi idi. Şairin ədəbi irsi yaşadığı məkandan çox-çox uzaqda şöhrət qazanmışdır. O, 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qəleme alıb. Bu irsde Azərbaycan xalqının arzu və istekləri, ümumbehəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olması əksini təpib. Mənəvi azadlığa, bəşəri dəyərləre, insana sevgiye, azadlıq və əmin-amanlıqla çağırış Nəsimi yaradıcılığının xəttini təşkil edir. Sənət dünyasının miqyası geniş olan şairin yaradıcılığı yalnız Azərbaycan xalqına mexsus deyil. Çünkü bu yaradıcılıqda bütün bəşəri dəyərlər nəzmə çəkilib. Nadanlığın və cahiliyin daim onu təqib etdiyi cəmiyyəti Nəsimi qəbul edə bilmir. Nəsimi cəmiyyətə qarşı etirazını, haqq səsini boğa bilməmiş, ali bir yolu tutaraq, haqqı özündə təpib, haqq səsini içindən nəmzə ötürür:

Bulmuşam həqqi, ənəlhəq söylərəm,  
Həq mənəm, həq məndədir,  
həq söylərəm.

Öz haqq səsini hər şeydən uca və ali



asi mənəm, fasiq mənəm,  
Mömin mənəm, kafir mənəm,  
mən külli-insan olmuşam

- deyən şairin yaradıcılığına diqqət etdiğə onun kamillik və idrak nümunəsi olan poeziyası olmaz bir sənət nümunəsi olduğunu görür. Təbii ki, nəzme çəkdiyi əsərlərindeki əsyankarlığın səbəbi yaşadığı dövr olmuşdur. Zaman və məkanın çərçivəsində yaranan şairin keçdiyi ömür yoluna nəzər salarkən görürük ki, o, XIV əsrin sonlarında Bakıya gələn Seyid Əli hürufilik təliminin başçısı Fəzlullah Nəimi ilə görüşmüş, hürufilik təriqətini qəbul etmiş ve onun adına uyğun olaraq "Nəsimi" təxəllüsü ilə şeirlər yazımağa başlamışdır. Özünə başqa məkanlarda sıginacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. O, hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Belə ki, Hələb şəhərində şairin həyatında ən böyük faciə baş verir, onun dərisi soyulmaqla edam edilir. Amma şairin azadlıq eşqi, ruhi dünyası ölümə qalib gelir. Edama məhkum olunan Nəsimi dünyadan köçmədi. Əşrlərdir ki, insanların qəlbində yaşayır, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub.

Azərbaycan təfəkkür tarixinin böyük şairi olan Nəsiminin zəngin bədii irsi də, mənə-

əks-səda doğurdu, Azərbaycanı nə qədər tənitdi! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzəri oraya gedən adamlar üçün bir ziyanətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir". Həmin yubiley tədbirlərinin davamı olaraq, 1979-cu ildə Bakının mərkəzində İ.Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də, böyük söz ustادının əsərləri hem doğma ana dilində, bəziləri isə, bir sıra xarici dillərdə nefis şəkildə nəşr olundu. Bundan əlavə, böyük şairin əsərləri ədəbiyyatşunaslıq və dilçilik baxımından araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu. Bu əsərlər alımların, filosofların və tarixçilərin diqqətin de olub və təbliğ-tədqiq edilib. Böyük şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna İmadəddin Nəsiminin adı verildi. Altı yüz əlli il önce, yaşayıb-yaratmasına baxmayaraq, şairin üç dildə yazdığı şeirlər, rübai, qəzəllər poeziyamıza aydınlıq gətirib, ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə qaldırıb. Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında müüm bir mərhələ təşkil edir. Məhz bu amil

# Nəsimi İli: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ədəbiyyatının təbliği

sanan şairi zaman, dövrünün məngənələri sixsa da, qələb səsini, onun döyüntüsünü eşitmış və vücudu ilə mövcud despotik cəmiyyətə qarşı əsyankarcasına çıxış etmişdir. Bu haqq səsi təkcə poeziyisə ilə deyil, onun əməllerində belə, özünü bürüze vermişdir. Hər sənətkara nəsib olmayan şəxsiyyət və sənətkarlıq anlamının vəhdəti Nəsimidə birləşmişdir. Odur ki, Nəsimi dünəyi sevilih, seçilir, ölüm ayağında ikən öz etirazını buxovlamayıb qiyamçı poeziyisindən axan misraları kəskin bir şəkildə dövrünün haqsızlıqlarına yağıdirmışdır. Onun hər misrasındaki söz və ifadənin axarına düşüb, Nəsimi dünyasında boy və rən düşüncələrlə baş-başa qalib, fikir süzgəcindən keçirərək, bu ifadələrin mahiyyətini dərk etməyə çalışırsan. Etiraf edək ki, bu ifadələrin dərkəi ele də asan deyildi. İnsan yer üzünün ən qiymətli varlığı olduğundan maddi aləm deyil, ikinci bir aləmə insani zinnətləndirən mənəvi dünyasının Nəsimi irsindən ön plana çəkilməsi onun insanı dəyərlərinə də üzə çıxarmış olur. İnsanın zəkası, kamalı, gözəlliyyi dünyası, bəşəriyyəti xilas edəcək anlamı bir daha Nəsimi fəlsəfi görüşlərində öz təsdiqini tapmış olur.

## ŞAİRİN ZƏNGİN BƏDİİ IRSI, MƏNALI HƏYATI VƏ FACİƏLİ AQİBƏTİ UNUDULMAYAN BİR SALNAMƏDİR

Həqiqətən də, Nəsimini mütalie edərək, insan mənənə temizlənir. Belə bir şairin hemvetəni olmağıyla fəxaretlənməyə bilməsən.

Sufi mənəm, safi mənəm,  
kafi mənəm, şafi mənəm,  
Ərni mənəm, heyran mənəm,  
dərd ilə dərman olmuşam.  
Zahid mənəm, abid mənəm,

İ həyatı və faciəli aqibəti də unudulmayan bir salnamədir. Cəmi 48 il özür sərse də, Azərbaycan, fars və ərəb dillərində böyük və zəngin ədəbi irs yaratmışdır. Bu əsərdə yüksək humanizm, dünəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları öz əksini təpib. Onun "Dəryayı-mühit cuşu geldi...", "Məndə siğar iki cahan...", "Mərhəba...", "Dilbera, mən səndən ayrı...", "Dün gece bir dilber ilə", "Etmegil...", "Ağrimaz" və s. qəzəlləri insanı mənənə qüvvətli etməklə yanaşı, ədəbiyyatımıza da zənginlik bəxş edib.

## TARİXI-MƏDƏNI DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏTDƏ ƏSASLI DÖNÜŞ

Belə bir söz ustadına olan diqqət və sevgi zaman-zaman olmuşdur, onun ədəbi irsini təbliğinə geniş yer ayrılib. Nəsimi irsini Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yeri tutması, ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində, tariximədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummillli Lider Heydər Əliyev adı ilə, bilavasitə bağlıdır. Azərbaycan xalqının Ümummillli Lideri Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dövründə (1969-1982) elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də, xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq, bu yönədə bir sıra məqsədönlü tədbirləri həyata keçirmişdir. Həmin tədbirlər sırasında, məhz Ulu Öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İ.Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilmiş və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyev deyirdi: "Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmaçıq. Xatirinə dərdim, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər

dilçilik sahəsində fundamental araşdırmacların mərkəzi və aparıcı qurumu kimi tanınan Dilçilik İnstitutuna böyük Azərbaycan şairi Nəsiminin adının verilməsi məsələsində müüm rol oynamışdır.

Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsimi obrazı yaradılıb və geniş oxucu kütüslərinə təqdim olunub. İ.Hüseynovun "Məhşər" romanı, R.Rzanın "Son gece" poeması, Qabilin "Nəsimi" poeması, F.Əmirovun "Nəsimi dastanı" xoreografik poeması və s. Nəsiminin həyat fələfəsini və yaradıcılıq görüşlərini eks etdirir.

Nəsiminin adı Azərbaycanda əbdileşdirilib, elm və təhsil ocaqlarına, rayon, kückə və meydandalar onun adı verilib, abidəsi ucaldılıb. Şair və mütəfəkkir İ.Nəsiminin 650-ci il döndürmən qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərefindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şaire verilən ən yüksək dəyərin göstəricisidir. Əsası Ümummillli Lider Heydər Əliyev tərefindən qoyulan ədəbi-bədii, fəlsəfi fikir tariximizə, bütövlükdə, mədəniyyətimizə olan qayğı Prezident İlham Əliyev tərefində uğurla və müvəffeqiyətlə davam etdirilir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latin qrafikası ilə kütüslərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə kütüsləri tirajla nəşr olunub. Bu gün UNESCO səviyyəsində görkəmli şairə həsr olunmuş tədbirin keçirilməsi də, onun bəşəriyyət üçün görkəmli şəxsiyyət olmasından xəber verir. Nəsimi irsi zaman-zaman tədqiq olunur, öyrənilir və klassikliyini itirir.

**Zümrüd BAYRAMOVA**  
Yazı Azərbaycan Respublikasının  
Mədəniyyət Nazirliyi və Azərbaycan  
Respublikasının Prezidenti yanında  
Kütüsləri İnformasiya Vasitələrinin In-  
kişafına Dövlət Dəstəyi Fonduun  
keçirdiyi birgə müsabiqəyə təqdim  
etmək üçündür

25 iyun 2019-cu il

## Daxili çəkişmələr müxalifət partiyalarını çökdürüb

*AXCP və Müsavatdan növbəti qopmaların olacağı gözlənilir*

**D**ağıniq və pərakəndə halda olan müxalifət partiyaları, liderlerinin yarımış siyaseti ilə, daha böyük və acıcaqlı vəziyyətə üzülməkdədir. Fealiyyətlərini ancaq sosial şəbəkələrdə xalqını sevən, dövlətinə bağlı olan insanları söymək və təhqir etmək üzərində qurmaqla mövcud ağır durumlarını daha da ağırlaşdırırlar. Yenilikdən, müasir dövrün dəyişikliklərindən uzaq olan müxalifət hələ də meydan təfəkkür ilə yaşamaqda və fealiyyət göstərməkdədir. Bu da, təbii olaraq, müxalifətin siyasi proseslərdə uğursuzluğa düşərək olmasına şərtləndirən amillərdəndir. Düzdür, mövcud ağır vəziyyəti dəyişmək üçün müxalifəti partiyaların rəhbərliyinə yeni simalar və yeni qüvvələr gəlir. Bir növ şəxsləri bəxtlərini, yeni şanslarını yoxlamağa cəhd göstərənlər adlandırmış olar. Amma nə yazıqlar ki, eksər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduları siyaset aləmində hörmət və izzət sahibi ola bilənlərindən uğursuzluğa düşərək olub, kor-peşman əski mövqelərinə qayıdır. Meydana siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmışdır. Lakin bugünkü reallıqda müxalifət düşərgəsində görmək və ya "yeni simaları" camiyyətə təqdim etmek mümkün deyil. Çünkü siyasi arenaya çıxan yeni simalar indiki korlanılmış müxalifət funksionerlərinin cərgesində əriyərək, sıradan çıxır və ya ele onların bir tayı olurlar.

### Müxalifət partiyalar zibil qutusuna atılır

Mövcud faktlara istinadən, demek olar ki, müxalifət düşərgəsində bir-birinin ardınca yaradılan blok və qurumların niyə qısa ömürlü olmasına araşdırmağa da ehtiyac yoxdur. Ən azı, ona görə ki, düşərək təmsilçilərinin dağıcı xarakterə, böyük iddiyalara malik olmalarını bilənlər blok və qurumların az müddət sonra dağılmışının heç de təsadüfi olmadığını başa düşürlər. Dağıcı müxalifətin növbəti birləş formatı olan "Milli Şura"nın gələcəyi ilə bağlı hələ bir neçə ay əvvəl verilmiş proqnozlar tam mənası ilə özünü təsdiqlədi. 129 nəfərin təsisiçiliyi ilə yaradılan "Milli Şura" qısa müddət sonra cəmi 16



əski təsisçisi ilə qalmaq zorunda qaldı. Qurum daxili çəkişmələr, o dərəcədə kritik xarakter alıb ki, eksər təhlilçilər "Milli Şura"nı rəqiblərin bir-birinin paxını açıb tökmək və bir-birini, hansı xarici dairələrə işləmələrini qeyd edən "razborka" meydana gələndən uzaq olmasının şərtləndirən amillərdəndir. Düzdür, mövcud ağır vəziyyəti dəyişmək üçün müxalifəti partiyaların rəhbərliyinə yeni simalar və yeni qüvvələr gəlir. Bir növ şəxsləri bəxtlərini, yeni şanslarını yoxlamağa cəhd göstərənlər adlandırmış olar. Amma nə yazıqlar ki, eksər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduları siyaset aləmində hörmət və izzət sahibi ola bilənlərindən uğursuzluğa düşərək olub, kor-peşman əski mövqelərinə qayıdır. Meydana siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmışdır. Lakin bugünkü reallıqda müxalifət düşərgəsində görmək və ya "yeni simaları" camiyyətə təqdim etmek mümkün deyil. Çünkü siyasi arenaya çıxan yeni simalar indiki korlanılmış müxalifət funksionerlərinin cərgesində əriyərək, sıradan çıxır və ya ele onların bir tayı olurlar.

i.ƏLİYEV

yaradıldığı barədə qərar verilib. Eyni zamanda, məclisin yüksək xərc hesabına başa gəldiyi nəzərə alınaraq, xərc çəkən sədr elan olunub. Amma bu, bir faktdır ki, "sədr" siyasetin ne olduğunu belə anlamır. İctimai-siyasi proseslərə məişət məsələləri kimi yanaşıb, elə o tərzdə də münasibət bildirir. Elə ilk müsahibəsində ve ya açıqlamasında özünü ifşa etməklə, adını siyasetdə uğursuluşa düşərən olanların siyahısına yazar.

### Partiya sədləri siyasetə gəlir mənbəyi kimi baxırlar

Bugünkü reallıq ondan ibarətdir ki, AXCP, Müsavat və ADP kimi partiya rəhbərliyində təmsil olunan şəxslər siyasetə gəlir mənbəyi kimi baxırlar. Sədrlik kreslosunu da, məhz buna görə tərk etmək istəmir. AXCP və Müsavat kimi partiya sədləri xarici qüvvələr iş birliyinə getmək, xarici qüvvələrden və ya fondlardan maliyyə yardımaları alıb. Ancaq siyasetdə uğur qazanma bilənlər. Çünkü müxalifət başbələnlərindən birinin, bir zaman dediyi kimi, "pul qoyub, pul götürmək olar, amma pul qoyub, siyasetdə uğur elde etmək olmaz". Belələri haqqında coxsayı faktlar-sübutlar göstərmək olar. AXCP sədrı Ə.Kərimli, yaranmış vəziyyətdən səmərəli istifadə etməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu iki partiya arasında əzəli düşmənlik mövcuddur. Hər iki partiya funksioneri bir-birini sıradan çıxarmaq üçün məqam gözləyirlər. Müsavatda baş verənlər Ə.Kərimlinin işinə yaradılarından, o, bütün qüvvəsi ilə Müsavati tamamilə sıradan çıxarmağa çalışır. Müxalifət düşərgəsində hazırlı iki qütbe bölünən partiya funksionerləri arasında qarşılıqlı ittihamlar güclənməkdədir. Amma Müsavat funksionerləri AXCP-nin həmlələri qarşısından geri çəkilmək fikrində deyilərlər. Bu, faktdır ki, son illər bir neçə yeni müxalifət partiyasının yarandığı barədə bəyanat səslenib. Hətta gizlince, qapalı yerlərdə qurultay keçirib və bir qədər sonra filanesin yeni partiyasının sədrini olması barədə Mətbuat Şurasının reket elan etdiyi saytlarda və ya qəzetlərdə məlumat yayılıb. Sonradan məlum olub ki, qurultay-filan olmayıb. Sadəcə, partiya sədrini elan olunan şəxsin bağ evinde məclis qurulub və sağıqlardan və pafoslu töstərdən sonra təşkilatın

## Müxalifət rəzil ünsürlərə çevrilib

**S**on vaxtlar xaricdəki müxalif söyüş qrupu ilə Azərbaycandakı dağıcı müxalifət liderləri arasında kəskin ziddiyət və qarşidurma yaranıb. Sosial şəbəkələrdə onlar bir-birini ittihəm etməkdədir. Söhbət etdiyimiz müsahiblərimiz qarşidurmanın kökündə əldə etdiyikləri maliyyə yardımlarından daha çox əldə etmək maraqları dayandığını bildirdilər.

**Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov: "Müxalifət pul-para xatırına hər cür rezilliyyət getməyə hazırlı"r**

- Özünü müxalifət adlandıran bəzi siyaset dəlləlləri bunu fəaliyyətləri ilə dəfələrlə göstərib-lər və təessüf ki, göstərməkdə davam edirlər. Belə olan təqdirdə, Qərbədəki erməni və erməni-pərəst qüvvələrin Azərbaycanda qarışılıq salmaq məqsədilə qoymuşları "sərmaye", heç də həmişə bərabər bələnmür. Təbii ki, siyasi biznesmenlər arasında bundan rəncidə olanlar tapıl və ona az məbləğ verilməsinə etiraz səsi qaldırır. Təsəvvür edirsinizmi, o zaman onlar oturub pul bölgüsünə ədaletli olub-olmamasını sübut etmək üçün kimin bu iqtidarı daha çox şəntaj eləməsi faktlarını sayırlar və bu sayımda da, heç şübhəsiz, hər özünü daha feal antiazərbaycançı kimi sübut etmeye cəhd edir. Nəticədə, bir-birlerini didməyə, təhqir və digər yollarla gözən salmağa çalışırlar. Çünkü bu adaməbənzər məxluqları ne Azərbaycanın, ne də onun vətəndaşlarının taleyi maraqlandırır. Onların bir marağı var, o da, daha çox para əldə etmək, vəssalam! Xaricdə özlərini azərbaycanlı adlandıran bəzi zir-zibillər həmin anti-Azərbaycan qüvvələrle daha çox təmasda olduqlarından, buradakı dostlarından kime az pay düşsə, dərhal onların barmağı olduğunu düşünür və hücumu onun üzərinə yönəldir. Çox gülməli mənzərədir, söy ki, şəntaj et ki, qara yax ki, sənə daha çox pul versinlər. Yazıqlar olsun, vəllah. Mən dünyada bundan rəzil insan durumu təsəvvür etmirəm.



**Azərbaycan Gənc Alim, Aspirant və Magistrler Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov: "Xaricdəki "söyüş qrupu" təriyəbiyəsizliklə məşğuldur"**



- Xaricdə oturub Azərbaycana, onun siyasi rəhbərliyinə, ölkəmizin milli dəyərlərinə qarşı hörmətsizlik edərək, zaman-zaman təriyəbiyəsizlik nümayiş etdiyinlərle onların ölkə daxilindəki həvadaları arasında son günər yaranmış ziddiyətin kökündə xaricdən aldıqları maliyyəni bölmək üstündə dava dayanır. Bu insanlar mahiyətə eyni insanlardır, eyni mərkəzdən idarə olunurlar və onlar üçün milli dəyər və vətən anlayışı yoxdur. Sifariş aldıqları beynəlxalq gücləndən aldıqları şirkəti vəsaitləri bölgə bilmedikdə, artıq bir-biri ilə düşmən münasibətinə gelirler. Hazırkı durumu şərtləndirən de budur. Hər zaman bu insanların mübahisələrinin görüntüləri yayımlananda, mahiyətəri üzə çıxır, bir-birilərini en sərt formada təhqir edirlər. Eyni mahiyətən daşıyıcıları olan bu adamlar, onsuza da, siyasi uğursuzlarını dərk edirlər, müxalifət olaraq sosial dataqları olmayan, xalqa yad olan bu adamlar ölkənin hazırlı siyasi rəhbərliyi ilə xalq arasındaki birliyin müqabilində, xalqdan dəstək ala bilmərək, bir əsrin dördə biri qədər böyük zaman kəsiyində müxalifətçilik etmək kimi sərsəm iddialarından da əl çəkmirlər. Əslində, hər bir ölkədə normal müxalifət olmalıdır. Onun dəstəyi xalqdan gəlməlidir, yoxsa kərimlər kimi əl açıb, xaricdən dilənməli deyiller. Yəni hazırlı radikal keşimin düşərək olduğu əbədi uğursuzluğun səbəbi də hansısi siyasi güclərin nökrəleri funksiyasını yerinə yetirmələrindədir. Bu insanlar üçün əsas məqsəd pul qazanmaqdır, sifariş erməni lobbisindən gələcək belə bunlar üçün fərqli etməz. Hərçinin, xaricdəki söyüş qrupu ilə radikal müxalifətin nüfuz savaşında da son məqsəddə daha çox pul qazanmaq dayanır.

GÜLYANƏ

**A**rtıq iki yera parçalanmış "Azərbaycan Xalq Hərəkatı"nda ("AXH") suların durulmayacağı öz təsdiqini kifayət qədər tapıb. Maraqlı məqam da budur ki, yarandığı dövrdən başlayaraq, bu qurumda söz-söhbətlər və intriqalar yaradan əsas tərəf, məhz AMDP sədri İsgəndər Həmidovdur. Yalnız öz maraqları kontekstindən çıxış edərək, şəxsi "liderliyini" qorumağa, bu vasitə ilə söz sahibi olmağa çalışan İ.Həmidov normal məsləhət və tövsiyələrdə bulunanların fikir və düşüncələrini qulaqardına vurur, özündən başqa kimsənin düşüncələrini tərəfdarları ilə paylaşır.

**Artıq o, Azərbaycandadır və ölkədə olduğu müddətdə həmin gərginlik birə-beş artıb**

Xüsusiələ, "Ağ partiya" sədri Tural Abbaslı və tərəfdarları ilə fikirlərini bölüşməyən İ.Həmidovun, bu defə Türkiyəyə müalicə almaq

## Parçalanmış "AXH"də növbəti gərginlik

*İsgəndər Həmidov yenidən aranı qatdı və...*



**Tural Abbaslı: "Nəsə demək istəmirəm, məncə, olanlarla bağlı hər kəs özü nəticəyə gəlib, qərar verməlidir"**

məqsədilə getməsi, qarşı tərefin sərt bəyannatları ilə nəticəsini tapıb. Daha dəqiq desək, AMDP sədrinin oradan videomüüraciət ünvanlaşması vəziyyəti dəha da gərginləşdirib. Artıq o, Azərbaycandadır və ölkədə olduğu müddətdə həmin gərginlik birə-beş artıb.

Bu mənənda, T.Abbaslının intriqə tərəfi olaraq, fikirləri maraq doğurur. O, Həmidovun bu və ya digər məsələlərdə dediyi sözlərinin hər birində qaranlıq məqamların olduğunu və söz oyunu oynadığını da bildirib.

"Nəhayət, uzun bir zamandan və müəmmədan sonra İsgəndər Həmidovun videomüüraciəti yayıldı. Bütün bu məsələlər barədə, birmənalı, nəsə deməyi düzgün hesab etmirəm. Mənim üçün burada xeyli qaranlıq və müəmməli məqamlar çıxdır" deyə qeyd edən "Ağ partiya"nın sədri, hələlik, fikirlərinin daha açıq deyib, kiminse üzərinə şübhə toxumu səpmək istəmədiyini desə də, aşkar suretdə İ.Həmidovun oyun oynadığını dəyişdirdi. İ.Həmidovun "tərəfdaşlarının həbsləri", özünün sırı şəkildə "müalicəye

getməsi", "açıq ürək əməliyyatı keçirməsi", "sadəcə, müayinə olunması", "hər şeyə nəzarət etməsi", "siyasetdən getməsi", "mübarizəyə davam edəcəyi" kimi bir-birini təkbib edən xəbərlərə aydınlıq gətirilməlidir. Hələlik, bunlar olmayıb. Odur ki, nəsə demək istəmirəm, məncə, olanlarla bağlı hər kəs özü nəticəyə gəlib, qərar verməlidir".

Göründüyü kimi, hətta xəstə olduğu müddətdə intriqalardan, təkbibərəcə fikirlərindən əl çəkməyən İ.Həmidov, həqiqətən də, siyasetdə yararsız birinə çevrilib və T.Abbaslının ittihamlarında müəyyən həqiqətləri süzmək mümkündür. Maraqlıdır, görəsə, AMDP sədri bundan sonrakı müddədə, hələ də, nə isə əldə edəcəyinimi düşünür? Əger bu, belədirse, onda, necə deyərlər, vay naftalin iyi verən müxalifətin halına...

Rövşən NURƏDDİN OĞLU

# İslamda evlilik və Talaq surəsi

**İslamda təhsil almaq hər bir müsəlman qız və oğlana icbaridir, o zaman müsəlman üçün erkən evlilik məqbul sayılı bilməz. Çünkü erkən evlilik, birmənalı tərzdə həddi-bülüğa yetməyən qız və oğlanları icbari təhsildən yayındır. Demək, erkən evlilik qızların təhsil hüquqlarının pozulmasına şərait yaradır. Bu, həm də islamda əsası qoyulan cinslərin hüquq bərabərliyinə ziddir.**

Həz. Məhəmməd (s.o.s) müsəlman cəmiyyətində hüquq bərabərliyini və sosial ədaləti təmin etmişdir. İslam dinində, nikaha daxil olan qızların, öz həyat yoldaşlarını atalarının razılığını da nəzərə almaqla, sərbəst seçmək hüququ vardır. Qızı, qəbul etmədiyi şəxs ilə evlənməyə vadar etməyə heç kimin haqqı yoxdur. Üstəlik, yetkinlik yaşına çatmamış bir qızın belə bir seçim etmək qabiliyyəti və ya istəyi yoxdur. Qızın iradəsinə qarşı çıxaraq valideynlərinin, onu zorla istədikləri adama əre vermələri, islamda qadın və uşaq hüquqlarına qarşı təcavüz kimi dəyərləndirilə bilər.

“Örlərinin qadınları üzərində olan haqları kimi, qadınların da ərləri üzərində haqları vardır.” (Bəqərə, 228).

Xanım Aişə zorla evləndirilən bir qızla əlaqəli olaraq, Allah Rəsulunun aydınlıq getirməsini belə bildirir: “Ənsardan Hidamın qızı Hanşa, Aişənin yanına gelərək, atam ailə şərəfini artırmaq üçün məni qardaşımın oğlu ilə evləndirdi. Mən isə, bu evliliyi istəmirəm.” Xanım Aişə də ona, “Rəsulullah gələnə qədər gözlə!” dedi. Rəsulullah gələndə, Xanım Aişə ona vəziyyəti bildirdi. O da, qızın atasını çağırıldı və qadına seçmek haqqı verdi. Bundan sonra qadın belə dedi: “Ey Allahın Rəsulu! Atamın əhd etdiyi nikahı qəbul etdim. Ancaq bu davranışımı qadılara atalarının evlilikdə belə bir səlahiyyətinin olmadığını bildirmək istəmişdim.”

Məlum olduğu kimi, islamda nikaha daxil olan qızlara mehir (müyyən məbləğdə pul və ya qızıl) verilir. Mehir, ailədə qadının xüsusi mülkiyyətinə aid olan bir maddi dəyəri kimi, onun iqtisadi müstəqilliyyinə və onun sosiallaşmasına şərait yaradırdı. Mehirin mehdudlaşdırılması, onun bu imkanlarını və azadlıqlarını ortadan qaldırırdı. Buna görə də, ayə və səhih hədislərdə, qadınların mehirləri, onların tam səlahiyyətinə verilir və heç kimə onu məhdudlaşdırmaq imkanı verilmirdi. Lakin yetkinlik yaşına çatmamış bir qızın bu maddi dəyəri artırmaq və ondan səmərelə şəkildə istifadə etmek qabiliyyəti yoxdur. Bu halda, o, mülkiyyət hüququna sahib ola bilmədiyi üçün əre gedə bilmezdi. Çünkü ayə və hədislərdə həddi-bülüğun meyarı müstəqil iqtisadi fəaliyyəti idi.

Xəlifə Ömer minbərə çıxaraq “Ey Nas! Məni eşidin, bundan sonra hər hansı biriniz qadınların mehirləndən həddinizi aşmayı. Əgər mən, Peygəmbərimizin verdiyi və ya ona verilen miqdardan artıq ver-

diyinizi bilsəm, artıq olanı Beytül-mala keçirəcəm” demişdi.

Qüreyşdən bir qadın: “Ya Əmirəl-Möminin, Allahın kitabı ilə sənin sözündən hansına riayet edilməlidir?” deye soruşdu. Xəlifə Ömer “Əlbette ki, Allahın kitabına riayet olunmalıdır. Ancaq niyə bele bir fikir söyledin?” deyəndə, qadın: “Sən indi qadınların mehirinin həddən artıq olmamasını söyledin. Ancaq, Cənabi-Haqq, Qurani-Kərimdə, “Əger qadınlardan hər hansına bir yük qızıl bele versəniz, ondan heç nə geri almayıñ” buyurmuşdur. Bundan sonra Xəlifə Ömer: “Bütün insanlar Ömərdən yaxşı bilir” deyərək, sözünə davam etdi və “Ey Nas! Mən size qadınların mehirində həddi aşmamağımızı söylemişəm də, bu sözümüz geri götürürəm. Bundan sonra kim nə qədər vermək istərsə, versin” dedi.

Rauf Məmmədov yazır: “Göründüyü kimi, islamın ilk dövründə müsəlman qadınları alıqları elm və təhsilin nəticəsi olaraq, öz hüquqlarını yaxşı bilmış və onun uğrunda mübarizə aparmışlar. Bir qadının dövlət rəhbərini qanunun alliyi prinsipinə istinad edərək, irad tutması, onu göstərir ki, ilk müsəlman cəmiyyətində gender bərabərliyi və demokratik vətəndaş cəmiyyəti formalasmışdır. Təbii ki, belə bir mühitdə heç kim qadını erkən evliliyi vadə edə bilməzdi. Çünkü islam diniñin hökməri və onun keşiyində dayanan ilk səhabələr buna yol verməzdi. Xüsusilə, həmin dövrə qadınların irşadı və savadlanması istiqamətində fealiyyət göstəren xeyli sayıda feal qadın cəmiyyətləri və vəqfları var idi. Onlar, cəmiyyətdə qadınların hüquqlarının qorunması və təmin olunması istiqamətində çalışırlar. Buradan, aydın olur ki, nəyə görə sonralar Əməvilər dövründə yaradılan saxta ruhanilər sinfi ilə qadınları bütün hüquqlardan məhrum etdilər və onları, cahiliyyə dövründə olduğu kimi, erkən evliliyin zülmüne məruz qoyular. İnsanların (xüsusilə, qadınların) azad, savadlı, vicdanlı və şəxsiyyət kimi yetişməsinə mane olmaq istiqamətində eksər hədisələr saxtalaşdırıldı və yeniləri uyduruldu.

Göründüyü kimi, ayıldırda və onlara uzlaşın hədislərdə qadınların kişilərlə bərabər hüquqlara malik olmaları, elm-tehsil almaları, həddi-bülüğə çatmaları, evlənmələri və mülkiyyət sahibi olmaları bir-biri ilə əlaqəli olan anlayışlardır. Bütün bunlar, deməyə əsas verir ki, bu qabiliyyət ve imkanlar orta hesabla 17-18 yaşdan tez əldə oluna bilməz. 12-13 yaşında kimsəsiz, yetim bir qızın və ya oğlanın öz malını istifade edərək, hər hansı bir sosial-iqtisadi fəaliyyətə məşğul olması və diñi-hüquqi məsuliyyət daşımı, sadəcə, mümkün deyildir. Həmçinin, islam hüquq ilə uşaqların bu yaşda mülkiyyət və miras sahibi olmaları da mümkün deyildi.

Qurani-Kərim və hədislərdə həddi-bülüğ (rüşd) bağlı verilən məlumatların təhlilində gəlinin orta məxəc, ondan ibaretdir ki, qızlar və oğlanlar nikaha daxil olarkən, eqli-psixoloji və fiziki cəhdən yetkin olmalı, iqtisadi müstəqillik və şəxsi həyatı müəyyənleşdirməklə əlaqədar sərbəst qərar vermək qabiliyyəti olmalı, icbari təhsil müddətinə bitirməli, ailəsinə təmin etmək və gəlir əldə etmək iştidarında olmalıdır. Bütün bu şərtləri nəzərə alsaq, Qurani-Kərimə görə yetkinliyin 17-18 yaşdan əvel olması mümkün deyildi.

Bəzi “islam alimleri” Talaq surəsinin 4-cü ayəsini yanlış şəkildə tərcümə və şərh edərək, sanki islamda erkən evliliyin olmasını sübut etməyə cəhd göstərirler. Aye belədir: “Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də, heyz həli kəsilənlərin (vəllai ləm yahidnə) de gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə, onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırır” (Talaq 4).

Qərb şərqşünasları Talaq surəsinin 4-cü ayəsində “heyz həli kəsilən” (vəllai ləm yahidnə) ifadəsi

olunması istiqamətində, həmçinin, sosial-iqtisadi sahələrdə çalışırlar. Əfsuslar olsun ki, sonrakı dövrədə hakim olan patriarchal düşüncə, onların bir çoxlarının adlarının unudulmasına şərait yaratdı. Halbuki onların coxu ilk hədis elminin təməlini qoyan insanlar olmuşlar.”

Təbii ki, belə bir sosial mühitdə qızların erkən əre getmələri mümkün deyildi. Bu cür evliliklər müşrik ərəblər və yəhudilər arasında tətbiq olunsa da, müsəlmanlar arasında yayılma bilməzdi. Çünkü biz bunu nə Peygəmbərin (s.o.s), nə de onun etrafında olan ilk müsəlman səhabələrinin həyatında müşahidə edirik. Qurani-Kərim erkən evliliyi dəstəkləsəydi, ilk növbədə, Hz. Peygəmbər (s.o.s) və onun ya-xın səhabələri bunu edərdilər. Halbuki biz bunu görmürük. Lakin sonrakı dövrələrdə erkən evliliklər müşrik ərəblərin və yəhudilərin təsiri ilə bəzi saxta-uydurma hədilərde yer alaraq, islam mədəniyyətin ayrılmaz hissəsinə çevrildi.

R.Məmmədovun fikrincə, Qurani-Kərimdə həddi-bülüğ (rüşd) seviyyəsi her iki cins üçün, kişilərlə bərabər hüquqlara malik olmaları, elm-tehsil almaları, həddi-bülüğə çatmaları, mülkiyyət sahibi olmaları və onu idarə etmək seviyyələri ilə bağlıdır. Bu isə, onlara eqli-psixoloji inkişafı zəruri edir. Bu inkişaf nail olmaq üçün, təhsil almışa nail olmaq üçün, təcrübə eldə etmək lazımdır. Elm-tehsilin irəliləməsi üçün, cəmiyyətdə qadın və kişilərin əməyinə tələb olmalıdır. Bütün bunlar, deməyə əsas verir ki, bu qabiliyyət ve imkanlar orta hesabla 17-18 yaşdan tez əldə oluna bilməz. 12-13 yaşında kimsəsiz, yetim bir qızın və ya oğlanın öz malını istifade edərək, hər hansı bir sosial-iqtisadi fəaliyyətə məşğul olması və diñi-hüquqi məsuliyyət daşımı, sadəcə, mümkün deyildir. Həmçinin, islam hüquq ilə uşaqların bu yaşda mülkiyyət və miras sahibi olmaları da mümkün deyildi.

Qurani-Kərim və hədislərdə həddi-bülüğ (rüşd) bağlı verilən məlumatların təhlilində gəlinin orta məxəc, ondan ibaretdir ki, qızlar və oğlanlar nikaha daxil olarkən, eqli-psixoloji və fiziki cəhdən yetkin olmalı, iqtisadi müstəqillik və şəxsi həyatı müəyyənleşdirməklə əlaqədar sərbəst qərar vermək qabiliyyəti olmalı, icbari təhsil müddətinə bitirməli, ailəsinə təmin etmək və gəlir əldə etmək iştidarında olmalıdır. Bütün bu şərtləri nəzərə alsaq, Qurani-Kərimə görə yetkinliyin 17-18 yaşdan əvel olması mümkün deyildi.

Bəzi “islam alimleri” Talaq surəsinin 4-cü ayəsini yanlış şəkildə tərcümə və şərh edərək, sanki islamda erkən evliliyin olmasını sübut etməyə cəhd göstərirler. Aye belədir: “Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də, heyz həli kəsilənlərin (vəllai ləm yahidnə) de gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə, onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırır” (Talaq 4).

Qərb şərqşünasları Talaq surəsinin 4-cü ayəsində “heyz həli kəsilən” (vəllai ləm yahidnə) ifadəsi



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya Vasitələrinin  
İnkişafına Dövlət Dəstəyi Fonduun maliyyə  
dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının  
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması” istiqaməti  
çərçivəsində hazırlanıb

nə istinad edərək, uşaq evliliyinə (pedofiliya) dəil axtarmağa çalışırlar. Maraqlıdır ki, bir çox “islam alimləri” də bu ifadəni “hələ heyz görməmiş qızlar” kimi tərcümə edərək və bu şəkildə ona şərh vərək, islam düşmənlərinin fitnələrini təsdiq edirlər. Halbuki “vəllai ləm yahidnə” ifadəsində nə “həb”, nə də “qız” sözləri vardır. “Həb heyz görməmiş” ifadəsini ərbəcəyə tərcümə etsek “əllai ləmma yahidnə” olardı. Halbuki ayədə belə deyil. Ayənin hərfi tərcüməsi “heyz həli” kəsilən, “aybaşısi dayanan, aybaşının dayandığına görən (qadın)” kimi olmalıdır.

İkinci, bu ayə yetkin qadınlarından bəhs etdiyi üçün, onlara münbit şərait olmuşdur. Çünkü cahiliyyə dövrünün ənənələrinin tədricən islam hökmərinin yerini tutması və islam dəyərləri kimi təqdim olunması ənənəsi, Müaviyənin xəlifəliyi dövründən dirçəldilmişdir. Erkən evlilik Müaviyənin sarayındakı məmurların və ruhaniyələrin həvesindən keçdiyi üçün, onlar bunun yayılması üçün şərait yaratmışlar.” Bunun üçün də münbit şərait olmuşdur. Çünkü cahiliyyə dövrünün ərəbləri arasında erkən evlilik və qadınlara qarşı digər zoraklıqlar geniş yayılmışdır. Bunun cahiliyyə dövrünün adəti olduğunu və Müaviyə tərəfindən bərpə edildiyini təsdiq edən sənəd, ərbəşərlərindən olan İbn Yərənin sözləridir: “Səkkiz yaşına çatdısa, o, mənim üçün bir cariye deyil, Ütbə və Müaviyəye nikahlaya bileyəcəyim bir gəlindir.”

Əbreldə 8-9 yaşında olan qız uşaqlarına nikah üçün yetkinlik yaşına çatan (cariye) bir gelin kimi baxırdılar. Bu mentalitet, islam dinində məqbul olmamasına rəğmən, bu günə kimi davam etmişdir. Buna görə də, müsəlmanlar din və mədəniyyət fenomenlərini bir-birindən ayırmayı və onlara fərqli rakursdan baxmayı öyrənilidirlər.

**VAHİD ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru**

## Polşada atalıq məzuniyyəti varmış

P olşada bu ilin geridə qalan dövründə 61,1 min nəfərdən çox insan atalıq məzuniyyəti hüququndan istifadə edib. SIA xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər artıqdır. Polşa qanunlarına görə, istenilən ata övladı doğulduğundan etibarən iki il ərzində, iki həftəlik məzuniyyət hüququna malikdir. Vətəndaş bu məzuniyyətdən iki il ərzində istifadə etməzsə, artıq bu hüququnu itirmiş olur.



## Qarpız böyrəklərə xeyirli deyilmiş...



Böyrək problemləri zamanı isə əksinə həkim içiñə suyun miqdarını azalda, qarpızı isə istehlakdan çıxartmağı tövsiyə edə bilər.

Rusiyalı həkim-uroloq Nikolay Şevçenko Komsomolskaya Pravda-yə müsahibədə qarpızın böyrəklərə faydaları və ziyanları haqqında danışır. Həkimin sözlərinə görə, qarpız sidiyi qələvələşdirir ki, bu da bəzi böyrək xəstələri zamanı əlavə problemlər yarada bilər. Uroloq böyrək xəstələrinə böyrəklərin fealiyyətini yaxşılaşdırmaq üçün qarpız deyil, daha çox qarağat, üzüm, cəfəri və xüsusi cəfəri şirəsi, quşzümü tövsiyə edir. Bir çox böyrək xəstəlikleri zamanı suyun miqdari da azaldılır ki, böyrəklərə düşən gərginlik azalsın.

## Xoşbəxt evlilik üçün qızıl qaydalar...

S evdiyiniz insanla uzun illər birlikdə xoşbəxt yaşamaq üçün nə etməli? Sizə sağlam münasibətin və xoşbəxt evliliyin formulunu açıqlayacaq.

1. Özünü sevin. İnsan hər şeydən önce xoşbəxtliyi öz içində tapmalıdır. Özünü sevməyən biri xoşbəxt münasibət qura bilməz.

2. Keçmişini unudun. Keçmişdə yaşadığınız münasibətləri unudun və sizə problem yaratmasına icazə verməyin.

3. Ortaq maraq dairənizi yaradın. Bu münasibətlərinizi daha səmimi və uzunmürlü edəcək.

4. Üçüncü şəxsləri münasibətinizə qarışmağa qoymayın.

5. Küsəməyin. Küsülük saqlam münasibətin düşmənidir.

6. Yersiz qısqanlıq etməyin. Sevgi nə qədər də güclü olsa, yersiz qısqanlıqlar mübahisələrə sebəb olur. Bu da münasibəti zədələyir.

7. Dirləməyi bacarın. Sevgilinizə eyni fikirdə olmasanız belə, onun fikirlərinə hörmət edin və sonadək dirləməyi bacarın.



## Qazaxıstandakı hərbi hissədə partlayış olub, 46 nəfər xəsarət alıb

Qazaxıstanın cənubunda hərbi hissədə baş verən fövqələdə vəziyyət nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb, onların 5-i usaqlardır. Qazaxıstan Səhiyyə Nazirliyinin metbuat xidmətinin yerli KİV-də yayılan məlumatın göra, xəsarət alanların 34 nəfər vilayət xəstəxanasına yerləşdirilib. Daha 12 nəfər xəstəxanaya özü gəlib, onların arasında beş usaq var. Xatırladaq ki, Qazaxıstanın cənubunda yerləşen Türküstən vilayətinin 44,3 min nəfər əhalisi olan Arış şəhəri yaxınlığında yerləşən hərbi hissələrin birində dünən səhər saatlarında yanğın baş verib. Bundan sonra silah anbarındaki döyüş sursatları partlamağa başlayıb.

### Baş redaktor:

Bəhruz Quliyev

### Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli  
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

Şəhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: ses@sia.az  
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.

Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600

# Ses

Son sahifə

25 iyun

## Parlaq qələbəmiz davamlıdır

İkinci Avropa Oyunlarında Azərbaycan idmançılarını böyük uğurlar gözləyir

İlk Avropa Oyunlarının qazandığı şöhrət ölkəmizin hərtərəfli və davamlı inkişafının göstəricisi oldu. Odlar Yurdı qıtə miqyaslı tədbirə uğurla yekun vuraraq dünyada sülhün, tərəqqinin, birliyin, dostluğun tərəfdarı olduğunu bir daha bəyan etdi. Ən xırda detallardan tutmuş son mərhələyə qədər "Bakı-2015" Birinci Avropa Oyunlarında Azərbaycanın tədbirə necə hazır olduğu diqqətdən yayınmadı. Bu torpaq-dan gələn nəfəs Avrapa-nın 50 ölkəsinin idmançısını paytaxtımıza topladı. Əminə-əmanlıqla, xoş münasibətlə qonaqları, idmaçları qəbul edən Bakı sona qədər də bu şəkildə öz missiyasını davam etdirirdi. Dünyaya əminliklə bəyan etdiyi gücün, qüdrətini, təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərdi.

İdmançıların yarışları keçirilən idman arenalarının yüksək standarlara cavab vermesi, yüksək təşkilatlılıq, xalqımızın qonaqpərvərliyi de Azərbaycanın uğurlarından xəbər verdi. 17 gün ərzində Azərbaycanda bayram ehəli hökm sürdü. Sülh, emin-amanlıqla idman yarışına ev sahibliyi edən Azərbaycan qəlebe tarixini yaşadı. Dünya idman ictimaiyyətinin gözünün Azərbaycanda olduğu zamanda, paytaxtımıza oyular yüksək səviyyədə ev sahibliyi etdi. "Bakı-2015" gözlənildiyindən də möhtəşəm bir tədbirə yekun vurdu. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə görə, Bakıya cəmi otuz ay ayrılısa da, bu cü möhətəşəm qıtə miqyaslı oyular yüksək səviyyəde ev sahibliyi etməklə, Avropa Olimpiya Hərəkatını şərəfləndirdi. Bu, həqiqətən də, belə oldu. Bunun üçün böyük qüvvə çalışdı. Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi, cəmi iki il yardımə, reallığa çevirdi və en yüksək standartlara uyğun idman tədbirini keçirdi. 17 gün ərzində Avropa dövlətləri arasında birlik, həmrəylilik və dostluq nümayiş olundu.

Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanması və ilk Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvələ olunması böyük etimad idi. Bu tədbirlər Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən siyasi kurs və Azərbaycan hökumətinin həyata keçirdiyi davamlı tədbirlər hesabına reallaşdı. Ölkəmizin beynəlxalq imici, sabit və sürətli inkişaf edən dövlət kimi tanınması belə möhtəşəm oyuların ilk tarixi səhifəsinin ölkəmizdə açılmasına səbəb oldu.

Görürən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın təkcə Avropaya deyil, bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirir. Qeyd edək ki, İlk Avropa Oyunlarına kompleks hazırlanı-



zamandan görülen işlər bir hesabat olaraq ictimaiyyətə təqdim olundu. 21 idman obyektində keçirilən oyunlar üçün yeni arenalar inşa edildi, mövcud qurğular yenilənərək hazır vəziyyətə getirildi. Bütün bunlar Azərbaycan və dünya mediyası tərəfindən geniş sferda işıqlandırıldı.

Azərbaycan necə varsa, elə də qonaqlara təsir bağışladı. Etiraf edək ki, dillə izah olunmayan, gözlə görünlənde daha təsirli, yaddaşqalan olur. Oyunların hər anı, hər dəqiqəsi belə izləyicilərin diqqətindən kənarda qalmadı. Əlbəttə ki, Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək şərəf olduğu qədər də böyük məsuliyyət tələb edən məsələdir. 6 minden çox atletin iştirak etdiyi Avropa Oyunları bütün gələcək oyunlar üçün səviyyə və standart müəyyən etmiş oldu. İlk Avropa Oyunlarını yüksək səviyyədə keçirən Azərbaycan dünyaya gücünü, qüdrətini, inkişafını, sülsevər və sabit dövlət olduğunu göstərir.

Bu gün isə, artıq Belarusun paytaxtı Minskde start götürən ikinci Avropa Oyunları start götürür. Oyunlarda Azərbaycan 82 idmançı ilə təmsil olunur. İdmançılarımız boks, cüdo, güleş, karate, bədii gimnastika, akrobatika, batut gimnastikası, sambo, stend atıcılığı, gülət atıcılığı, badminton, velosiped idmanı, kanoe yarışlarında mübarizəyə qoşulublar.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyundan 12-28-də Bakıda keçirilib. "Bakı-2015"-də komanda hesabında aktivində 164 medal olan Rusiya millisi birinci yeri tutub. Azərbaycan idmançıları yarışların 21 qızıl, 15 gümüş və 20 bürünc medalını qazandı. Bununla da, Azərbaycan qıtə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi. Demək, Avropanın 49 ölkəsindən 48-ni geride qoyaraq, qıtə ikincisi olmaq Azərbaycan nəsib oldu. Bu, böyük qələbəmiz oldu. Birinci Avropa Oyunlarında Belarus yığması isə 43 medalla (10 qızıl, 11 gümüş və 22 bürünc) yedinci yerdə qərarlaşdı.

Əlbəttə ki, hər zaman idman yarışlarında böyük uğurlar qazanan idmançılarımız, heç şübhəsiz ki, ikinci Avropa Oyunlarında da qələbelərə imza atacaqlar.

NƏZAKƏT